

11 APREL PREZİDENT SEÇKİLƏRİNDƏ AZƏRBAYCAN XALQI ÖZ İRADƏSİNİ YENİDƏN NÜMAYİŞ ETDİRDİ

AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQISI



RESPUBLİKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

12 APREL 2018-ci il CÜMƏ AXŞAMI

№ 80 (6113)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADI QƏZET

WWW.RESPUBLICA-NEWS.AZ

Azərbaycan Prezidenti İlham Əliyev 6 sayılı seçki məntəqəsində səs verib



Aprəl 11-i müasir müstəqil Azərbaycanın tarixində növbəti prezident seçkiləri gündür. AZƏRTAC xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 sayılı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 sayılı seçki məntəqəsində xüsusi

canlanma müşahidə olunurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülleteni alaraq kabinetə keçdi və sonra bülleteni

qutuya saldı. Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər. Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər.

(davamı 2-ci səhifədə)

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirib. AZƏRTAC dövlətimizin başçısının müraciətini təqdim edir.

Prezident İlham Əliyevin müraciəti

- Əziz həmvətənlər. Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtidir. Xalq-İqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amildir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.

Xalq-İqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaş, bizimlə hesablaşılacaq və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən bir addım da geriye atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədalətli dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul etmişlər. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizləndi və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələ-



cək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir.

Biz daha güclü olmalıyıq. Güclü olmaq üçün daha güclü iqtisadiyyat qurmalıyıq. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədr inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır və bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasındadır. Rəqabət qabiliyyətiliyinə görə biz 35-ci yerdəyik.

Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Son 15 il ərzində maaşlar və pensiyalar 8 dəfə artmışdır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Azərbaycan bu illər ərzində kosmik

dövlətə çevrilmişdir. Biz ən qabaqcıl texnologiyaları ölkəmizə gətiririk, təbii enerji və texnoloji, elmi inkişaf gələcək fəaliyyətimiz üçün də əsas prioritetlərdən biri olacaqdır.

Bir sözlə, bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və neqliyyat layihələrini icra edir. Bizim təşəbbüsümüz və fəal iştirakımızla o layihələr əsasında Avrasiyanın enerji və neqliyyat xəritələri yenidən tərtib olunur. Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmamışdır. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quraca-ğımız.

Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəl!

AZƏRTAC

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Aprəl 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamli qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Əziz Dostum.

Aprəl 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən bu seçkilərin şəffaf və etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq.

Qardaş Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq inkişaf etməsində liderliyinizin rolu şübhəsiz ki, böyükdür.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda dərinləşərək irəliləməsindəki liderlik rolunuzun davam edəcəyinə və qarşılıqlı münasibətlərimizin qardaş xalqlarımızın xeyrinə olaraq daha da yüksək səviyyəyə çatacağına inanım qətidir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik dileklərini, qardaş Azərbaycanın rifahı və sabitliyi naminə ən səmimi arzularımı çatdırıram.

Hörmətlə,

Binəli Yıldırım
Türkiyə Respublikasının Baş naziri

Azərbaycan Prezidenti İlham Əliyev 6 sayılı seçki məntəqəsində səs verib



(əvvəli 1-ci səhifədə)

Bakı şəhərinin 29 sayılı Səbail seçki dairəsinin 6 sayılı seçki məntəqəsində 582 seçici qeydiyyatda alınıb.

Məntəqədə səsvermənin gedişini xarici müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri izləyirdilər.

Beynəlxalq müşahidəçi, Moldova parlamentinin vitse-spikeri Vladimir Vityuk bildirib ki, seçicilər öz iradələrini sərbəst surətdə ifadə edə bilirlər. Biz Azərbaycan vətəndaşlarının respublikanın taleyinə olan marağının və səsvermə prosesində fəal iştirakının şahidiyik. Səsvermənin gedişi göstərir ki, prezident seçkiləri mütəşəkkil, demokratik və şəffaf şəkildə başa çatacaqdır.



Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq deyib: "Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub".

Qeyd edək ki, Azərbaycanın hər yerində olduğu kimi, 29 sayılı Səbail seçki dairəsinin 6 sayılı seçki məntəqəsində də seçicilər xalqımızın xoşbəxt gələcəyinə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, iqtisadi dirçəlişə, dinamik inkişafa, sabitliyə və əmin-amanlığa səs verirlər.

AZƏRTAC



Əli ƏHMƏDOV:

Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı 7 il ərzində daha sürətli inkişafa səs veriblər

Azərbaycanda keçirilən növbəti prezident seçkiləri baş tutub. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçkilərdə 3,9 milyondan çox vətəndaş iştirak edib. Bu da bütün seçicilərin 74,5 faizini təşkil edir. Keçirilən "exit poll"ların nəticələrinə görə, seçicilərin 80 faizdən çoxu Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verib. Bu da deməyə əsas verir ki, İlham Əliyev prezident seçkilərində inamli qələbə qazanacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov aprelin 11-də partiyanın qarargahında keçirdiyi mətbuat konfransında söyləyib. Əli Əhmədov deyib: "MSK-nın verəcəyi ilk məlumatlar bir neçə saat ərzində məlum olacaq. Hesab



edirəm ki, "exit-poll"ların nəticələri MSK-nın rəsmi məlumatları ilə o qədər də böyük fərqə malik olmayacaq. Azərbaycan xalqı həmişə olduğu kimi, yenə də düzgün, müdrik seçim edib. Bu seçim İlham Əliyevdir. Azərbaycanın bugünkü inkişafı İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan böyük inkişaf mərhələsi

onun nəticələri qalmaqdadır. Bu, təbii ki, Azərbaycanı öz ordusunu gücləndirməyə vadar edir. Beləliklə, Azərbaycan xalqının göstərilən bu xidmətlər qarşısında düzgün, doğru və müdrik seçim etməsi tamamilə məntiqliyə uyğundur.

Prezident İlham Əliyev Azərbaycanın inkişafı üçün çox böyük xidmətlər göstərib. Buna görə də seçicilərin böyük əksəriyyəti öz səslərini İlham Əliyevə veriblər. Bununla da Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı 7 il ərzində daha sürətli inkişafa, sabitliyə, əmin-amanlığa, rifaha səs veriblər. Hesab edirəm ki, növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq. Bu illər ərzində Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan vətəndaşlarına məlum olan geniş proqramı, strategiyası əsa-

sında ölkə iqtisadiyyatı daha da güclənəcək, şəxslənəcək, respublikada yeni iqtisadi model formalaşacaq. Azərbaycanda iqtisadiyyatın inkişafı nəticəsində insanların rifahının yaxşılaşması üçün daha genişmiqyaslı hökumət proqramları işləniləcək, Azərbaycanın dünya iqtisadiyyatına və bütövlükdə dünyaya birliyinə inteqrasiya prosesi güclənəcək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu artacaq və bütövlükdə dünyada ölkəmizin mövqeləri daha da güclənəcək. Bu 7 il bundan əvvəlki illər ərzində Azərbaycanın inkişafının əsasında daha sürətli inkişaf illəri olacaq. Mən bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm".

AZƏRTAC

"Sivil dialoq" beynəlxalq müşahidə missiyası seçkilərlə bağlı bəyanat yayıb

"Sivil dialoq" beynəlxalq müşahidə missiyasının birinci qrupu Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, İtaliya parlamentinin sabiq üzvü, İtaliya xarici əlaqələr komitəsinin hazırkı üzvü Antonio Radze bildirib ki, bu gün müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb.

"Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin skan olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə əlaqədar bayram etdiyini gördüm. Azərbaycanın gələcəkdə daha da inkişaf etməsinə arzu edirəm".

İtaliya parlamentinin üzvü Cakomo Bedze isə bildirib ki, çox yüksək seçici fəallığı müşahidə edilib. O, seçki prosesinin mükəmməl təşkil olunduğunu vurğulayıb.

Finlandiya Senatının fəxri üzvü, belçikalı Frank Kriyerman seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib. O deyib: "Bakı İslam və Qərbi mədəniyyətinin birləşdiyi məkandır. Məhz "Bakı Prosesi" İslam və Qərbi dünyasının bir-birini daha yaxşı anlaması baxımından böyük rola malikdir. İlham Əliyevin bunda rolu çox böyükdür. Güman ki, İlham Əliyev qalib gələcək. Çünki ölkəni dünya standartlarına uyğun formada idarə edir.

Azərbaycan xalqına uğurlar arzu edirəm". Argentina parlamentinin üzvü, Cənubi Amerika Parlamentlərarası Birliyinin vitse-prezidenti Daniel Ramundo Azərbaycanın açıq ölkə olduğunu deyib. Demokratiya bu ölkədə artıq tam bərqərar olub. Demokratik mühitdə keçirilən hər seçki Azərbaycanın Avropa ailəsinin üzvü olmasına doğru atılan bir addımdır".

"Sivil dialoq" beynəlxalq müşahidə missiyasının ikinci qrupu da seçkilərlə bağlı bəyanat yayıb.

Bolqarıstan parlamentinin üzvü, Sosialist Partiyasının təmsilçisi Penço Milkov bildirib ki, Azərbaycanda prezident seçkilərini böyük məmnuniyyətlə izləyib. Seçki prosesi qanunauyğun şəkildə keçdi, bütün qaydalara riayət olundu.

Polşa parlamentinin üzvü Yerji Pişisla deyib ki, Azərbaycanda keçirilən Avropa ölkələrindəki seçkilərlə müqayisə etsək burada bütün prosesin daha sakit formada keçdiyini deyə bilərik.

Almaniya Bundeştagının üzvü Stefan Kuitzer Azərbaycanda seçkilərin azad şəkildə, demokratik prinsiplərə uyğun keçirildiyini bildirib.

Yunanistan parlamentinin üzvü İoannis Kefalogiannis də seçkilərin şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini vurğulayıb.

AZƏRTAC

Beynəlxalq müşahidəçi: Azərbaycanda səsvermədə seçici fəallığı müşahidə edilir

Seçkilər yüksək səviyyədə təşkil olundu. Seçici fəallığı müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (GİSDI) qeyri-hökumət təşkilatının xətti ilə Azərbaycanda prezident seçkilərini müşahidə edən serbiyalı Aliqrudic Milos bildirib.

O deyib: "Seçicilərin seçki qanunvericiliyi ilə tanış olduqlarını müşahidə etdim. Çoxlu sayda yerli və beynəlxalq müşahidəçi seçkiləri izləyir. İndiyə kimi müşahidə apardığım 9 seçki məntəqəsində heç bir qayda pozuntusu qeydə alınmayıb və biz müşahidəçilərə heç bir şikayət daxil olmayıb".

AZƏRTAC

Peter Marçek:

Səsvermə prosesi beynəlxalq normalara ciddi riayət edilməklə keçir

Azərbaycan dövlət müstəqilliyini bərpə edəndən sonra ictimai-siyasi və sosial-iqtisadi inkişafda sanballı nəticələr qazanıb, beynəlxalq aləmdə öz yerini möhkəmləndirib. Prezident seçkiləri bu il ölkənin həyatında əsas hadisədir. Şübhəsiz, bu seçkilər dövlətin və cəmiyyətin inkişafına təsir göstərəcək. Biz bir sıra seçki dairələrində və seçki məntəqələrində olmuşuq. Səsvermə vaxtında başlanıb, seçki komissiyalarının bütün üzvləri beynəlxalq standartlara uyğun və səmərəli işləyirlər. Xarici ölkələrdən müşahidəçilər dəvət

edilməsi onu göstərir ki, Azərbaycanda prezident seçkiləri açıq və sərbəst keçirilir. Müşahidəçilər və jurnalistlər öz fəaliyyətlərində heç bir problemə üzəlməmişlər.

17 sayılı Yasamal üçüncü seçki dairəsinin seçki məntəqələrində birində səsvermə prosesini müşahidə edən slovakıyalı deputat Peter Marçek bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Slovakıyalı deputat sona deyib: "Ölkəndə prezident seçkilərinə hazırlıq əlaqədar böyük iş görüldü. Bütün seçki məntəqələri zəruri rabitə vasitələri və texnika ilə təchiz

olub. Vətəndaşların yüksək fəallığı güclü təsir bağışlayır. Mən bir məqamı müşahidə etdim ki, yaşlı nəslin nümayəndələri səsvermədə xüsusi fəallıq göstərib. Vətəndaşlar seçki məntəqələrinə gəlir və istədiyi namizədə sərbəst səs verir. Bu, həmin insanların konstitusion hüquqlarının tam reallaşdırılması təsdiq edir. Azad və demokratik seçkilər keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermə zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin pozulması halları olmayıb".

AZƏRTAC

Latviya Seyminin deputatı: Seçkilərdə heç bir qanun pozuntusuna rast gəlmədik

Seçkilərin keçirildiyi 10 məntəqədə olduq və heç bir qanun pozuntusuna rast gəlmədik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Latviya Seyminin deputatı Roamans Naudins keçirdiyi mətbuat konfransında söyləyib. Azərbaycanda prezident seçkilərini izləyən beynəlxalq müşahidəçi qeyd edib ki, rastlaşdıqları diqqətçəkən məqamlardan biri hərəket imkanını məhdud insanlara səsvermədə iştirak etmələri üçün yaradılmış şərait olub.

Latviyalı deputat, həmçinin bildirib ki, bəzi evlərə səyyar seçki qutularının göndərildiyinin şahidi olub. Sükut günündə bütün məntəqələrdə təbliğat banerləri asılıb və insanlar bütün namizətlərlə tanış ola biliblər. Beynəlxalq müşahidəçilər bunu təqdirəlayiq hal kimi dəyərləndirib.

AZƏRTAC

Baş nazir Artur Rasi-zadə 29 sayılı seçki məntəqəsində səs verib



Aprelin 11-də prezident seçkilərinin başladığı səhər saatlarından Bakı şəhərinin 16 sayılı Yasamal ikinci seçki dairəsinin 29 sayılı seçki məntəqəsində səs verib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə bu seçki məntəqəsinə gələrək səs verib.

Məntəqədə 1385 seçici qeydiyyatda olub.

AZƏRTAC

Milli Məclisin sədri Oqtay Əsədov 22 sayılı seçki məntəqəsində səs verib



Prezident seçkilərinin başladığı səhər saatlarından 23 sayılı Nəsimi-Səbail seçki dairəsinin 22 sayılı seçki məntəqəsində də fəallıq müşahidə olunurdu. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.

Məntəqədə 1203 seçici qeydiyyatda olub. Səsvərmənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.

AZƏRTAC

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 7 sayılı seçki məntəqəsində səs verib



Aprelin 11-də prezident seçkilərinin başladığı səhər saatlarından Bakının 29 sayılı Səbail seçki dairəsinin 7 sayılı seçki məntəqəsində xüsusi cəmlənmə müşahidə olunurdu.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev həmin məntəqədə səs verib.

Məntəqədə səsvərmənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.

Jurnalistlərin suallarını cavablandıraraq akademik Ramiz Mehdiyev seçkilərin fəallığına yüksək dəyər verib. Prezident Administrasiyasının rəhbəri saat 17-dək ölkə üzrə artıq 70 faiz seçicinin səs verdiyini, heç bir insidentin

baş vermədiyini bildirib. Akademik Ramiz Mehdiyev seçkilərin sərbəst şəkildə istədikləri namizədə səs verdiklərini vurğulayaraq deyib: "İnanıram ki, bu seçkilər doğrudan da tarixdə mühüm bir hadisə kimi qalacaq. Çünki Azərbaycan 15 ildə çox irəliləyib, böyük nailiyyətlər əldə edib, dünyada tanınır, öz yerini tutub, iqtisadiyyat sahəsində, sosial məsələlərin həllində çox işlər görülmüşdür. Ona görə də seçkilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiiirdir".

Jurnalistlərin bezi şəxslərin xaricdən Azərbaycana qayıdarma ilə məşğul olmalarına dair sualına cavabında Prezident Administrasiyasının rəhbəri bunu çox pis qiymətləndirdiyini vurğulayaraq deyib: "Mən hesab edirəm ki, normal insan bu yola düşməməlidir. Çünki biri var daxilə müxalifət, biri də var gedib xaricdə Azərbaycana qayıdarma, onu hörmətdən salmaq. Bu, yaxşı hal deyil. Təəssüflər olsun ki, bəzi insanlar burada böyük cinayətlər törədib və sonra da qaçıb xaricə gediblər. Xaricdə də başlayıblar Azərbaycana pisləməyə. Bu, əlbəttə ki, yaxşı hal deyil. Hər halda bu, Azərbaycan xalqına xas olan bir xüsusiyyət deyil. Görünür ki, mədəniyyətləri, təbiiyyətləri yerində qaldırmağa görə belə əməllərə əl atırlar".

AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının sədri 31 sayılı seçki məntəqəsində səs verib

Aprelin 11-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 10 sayılı Binəqədi üçüncü seçki dairəsinin 31 sayılı seçki məntəqəsində səs verib.

AZƏRTAC xəbər verir ki, 1269 nəfərin qeydiyyatda olduğu məntəqədə seçicilərin fəallığı müşahidə edilirdi. Səsvərmənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.

AZƏRTAC



AZƏRTAC

MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev paytaxtın seçki məntəqələrində səsvərmə prosesini izləyib

MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın Azərbaycanda keçirilən prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Sergey Lebedev aprelin 11-də paytaxtın seçki məntəqələrində səsvərmə prosesini izləyib.

AZƏRTAC xəbər verir ki, Sergey Lebedev və onu müşayiət edən MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeniy Sloboda əvvəlcə Bakının 24 sayılı Nizami birinci Seçki Dairəsinin 7 sayılı seçki məntəqəsində və 25 sayılı Nizami ikinci seçki dairəsinin 10 sayılı seçki məntəqəsində səsvərmənin gedişini izləməyə gəlmişdilər.

AZƏRTAC xəbər verir ki, Sergey Lebedev və onu müşayiət edən MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeniy Sloboda əvvəlcə Bakının 24 sayılı Nizami birinci Seçki Dairəsinin 7 sayılı seçki məntəqəsində və 25 sayılı Nizami ikinci seçki dairəsinin 10 sayılı seçki məntəqəsində səsvərmənin gedişini izləməyə gəlmişdilər.

25 sayılı Nizami ikinci Seçki Dairəsinin 10 sayılı seçki məntəqəsində jurnalistlərə müşahidə verən Sergey Lebedev bildirdi ki, Azərbaycanda prezident seçkilərinin gedişini izləmək üçün MDB-nin 8 ölkəsindən 221 müşahidəçi gəlib. "Biz artıq Azərbaycanda regionlarda olmuşuq. Səhər təzədən bizim müşahidəçilər Bakıda və regionlarda seçki məntəqələrinin açılışında iştirak ediblər. Bakıda şəxsən özüm 10-dan çox seçki məntəqəsində olmuşam. Hər yerdə seçkilər sakit şərəitdə keçir, seçici fəallığı müşahidə edilir, hər şey yüksək səviyyədə təşkil olunub. Yerli müşahidəçilərlə də söhbət etdik və soruşduq ki, hər hansı qayda pozuntusu olubmu? Biz heç bir yerdə pozuntusu qeydə almayıq, yerli müşahidəçilər də bu barədə heç nə deməyib. Günün sonunda müşahidəçilərimiz olduqları bütün seçki məntəqələrində apardıqları müşahidələr barədə məlumat verəcəklər. Biz yekun nəticələri aprelin 12-də keçiriləcək mətbuat konfransında açıqlayacağıq. İndi onu deyə bilərəm ki, səsvərmə prosesində seçici fəallığı çox yüksək səviyyədədir. Biz səmimi

qəlbənd arzu edirik ki, bu seçkilər Azərbaycanda sülh və sabitliyin inkişafına töhfə versin", - deyərək S.Lebedev bildirdi.

Rusiya-Azərbaycan münasibətləri barədə danışan Sergey Lebedev qeyd edib ki, ölkələrimiz strateji tərəfdaşdır. "Azərbaycanda sabitlik, xalq tərəfindən seçilən, hörmət edilən dövlət başçısının olması Azərbaycanın təkcə Rusiya ilə deyil, bütün qonşu ölkələrlə münasibətinə müsbət təsir edəcək", - deyərək MDB İcraiyyə Komitəsinin sədri əlavə edib.

Daha sonra MDB-nin müşahidə missiyası paytaxtın 36 sayılı Xətai dördüncü Seçki Dairəsinin 9, 10 və 32 sayılı seçki məntəqələrində səsvərmə prosesini izləyiblər. MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeniy Sloboda dedi: "Səhər təzədən seçki məntəqələrinə gəzirik, səsvərmə prosesini yaxından izləyirik. Mən səsvərmə prosesinin dəqiq, sakit şərəitdə keçdiyini vurğulamaq istəyirəm. Seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunur. Ən əsası odur ki, səsvərmə prosesi Azərbaycan Respublikasının seçki məəcəlləsinə uyğun keçirilir. Görünür ki, seçki komissiyaları səsvərmə prosesinə çox yaxşı hazırlaşmışdır. Biz bilirik ki, onlar üçün çoxsaylı seminar və treninqlər keçirilib. Bu, onun nəticəsidir. MDB müşahidə missiyasının qərargah rəhbəri kimi demək istəyirəm ki, artıq müşahidəçilərimizlə əlaqə saxlamışıq. Onlar mənə hər yerdə vəziyyətin sakit olduğunu, heç yerdə qayda pozuntusu qeydə alınmadığını bildiriblər. Proses seçki qanunvericiliyinə uyğun gedir. Ən əsası isə odur ki, həm seçki komissiyalarının rəhbərləri, həm də üzvləri bu seçkilərin çox yüksək səviyyədə keçməsinə çalışırlar".

MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin jurnalistlərə müşahidəsində qeyd etdi ki, Mərkəzi Seçki Komissiyasının dəvəti ilə prezident seçkilərinin gedişini izləmək üçün Azərbaycana gəlmişdir. Missiyamıza 200-dən çox müşahidəçi daxildir. Bizim müşahidəçilər artıq martın 20-dən Azərbaycanda müşahidə aparırlar. Bu gün onlar daha fəal şəkildə işləyirlər. Məntəqələr açılan andan səsvərmə prosesini izləyirik. Seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd etməyə istəyirəm. Seçki komissiyalarının üzvləri savadlı, hazırlıqlı insanlardır. Onların çoxunun yaxşı seçki təcrübəsi var. Baxmayaraq ki, hazırda məntəqələrdə seçicilərin fəallığı çox yüksəkdir. Bu çoxluğa baxmayaraq, məntəqələr ahaəngər işləyir. Biz olduğumuz bütün məntəqələrdə dəqiq və yüksək səviyyədə təşkilatçılıq müşahidə etdik. Bunların hamısı yekun rəyimizdə əksini tapacaq. Bu gün Azərbaycanda çox gözəl hava var, həm seçicilərin, həm də missiya üzvlərinin yüksək əhval-ruhiyyəsini xüsusi qeyd etməliyəm. Seçicilər bildirirlər ki, indi ən əsas məsələ sabitlik və müsbət inkişafı qorumaqdır. Onlar bu istəklərini reallaşdırmaq üçün seçki məntəqələrinə səs verməyə gəlirlər.

MDB müşahidə missiyasının üzvləri Bakının 23 sayılı Nəsimi-Səbail seçki dairəsinin 13, 14 və 15 sayılı seçki məntəqələrində də səsvərmənin gedişini izləyiblər.

AZƏRTAC

XIN: Xaricdəki bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən seçkilərlə bağlı saxta xəbərlər yayılır

Azərbaycanın xaricində fəallıq göstərən, saxta xəbərlər, şərh, böhtan yaymaq üzrə ixtisaslaşmış bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələf gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır. Bu kimi internet resursları tərəfindən təqdim olunan şəkillərdə və video görüntülərdə iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyunsuzluq, şəkillərə fotosop elementlərinin daxil edilməsi və yaxud da kimliyi bilinməyən şəxslərindən danışılması, vətəndaşların seçki fəallığına və seçici növbələrinə başqa don geyindirilməsi cəhdləri bu cür məlumatların saxta olduğunu açıq şəkildə sübut edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

AZƏRTAC

İlham Əliyev seçicilərin 86 faizinin səsini qazanıb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransı keçirib



Aprelin 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov 5641 seçki məntəqəsində prezident seçkiləri ilə əlaqədar səsvərmə keçirildiyini bildirib. O deyib ki, seçki məntəqələrinin 92 faizindən çoxundan - 5201-dən səsvərmənin nəticələrinə dair məlumatlar Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə daxil olub. Həmin məlumatlar araşdırılarkən 3 milyon 712 min 120 səs etibarlı sayılıb. Bu səsler namizədlər arasında aşağıdakı kimi bölünüb:

- Əliyev İlham Heydər oğlu - 3 milyon 192 min 522 səs (86 faiz);
- Əlizadə Araz Məmməd-Mübariz oğlu - 51 min 738 səs (1,39 faiz);
- Hacıyev Hafiz Ələmdar oğlu - 56 min 153 səs (1,51 faiz);
- Həsənquliyev Qüdrət Müzəffər oğlu - 112 min 915 səs (3,04 faiz);
- Quliyev Fərəc İbrahim oğlu - 43 min 546 səs (1,18 faiz);
- Məmmədov Sərdar Cəlal oğlu - 112 min 78 səs (3,02 faiz);
- Nurullayev Razi Qulaməli oğlu - 27 min 706 səs (0,75 faiz);
- Oruc Zahid Məhərrəm oğlu - 115 min 462 səs (3,11 faiz).

Beləliklə, etibarlı səslerin 86 faizini qazanan İlham Heydər oğlu Əliyev prezident seçkilərində böyük üstünlüklə liderlik edir. MSK sədri deyib ki, hələlik çox az məntəqədən məlumatlar alınmayıb. Bunlar əsasən ölkəmizin hüdudlarından kənarəda fəallıyyət göstərən məntəqələrdir. Ölkə daxilində bəzi köçkün seçiciləri əhatə edən məntəqələrdən məlumatların seçki dairələrinə çatdırılması ilə bağlı müəyyən problem yarandığına görə həmin məlumatlar gecikir. Səhər saatlarında məntəqələrin 100 faizindən alınan nəticələr ictimaiyyətə çatdırılacaq.

Səsvərmənin çox sakit, Azərbaycan seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verən şərəitdə keçirildiyini bildiren Məzahir Pənahov qeyd edib ki, səsvərmə zamanı heç bir xoşagəlməz hala yol verilmədi. Bu, Azərbaycan ictimaiyyətinin seçki mədəniyyətinin kifayət qədər yüksək olmasının göstəricisidir. Baxmayaraq ki, seçkilərdə 6 siyasi partiyanın namizədləri, ümumilikdə, 8 namizəd mübarizə aparırdı. Bütün proseslər qanunvericiliyin tələbinə uyğun həyata keçdi. Məntəqə, dairə seçki komissiyaları öz vəzifələrinin öhdəsindən çox yüksək səviyyədə gəldilər. Gün ərzində təhlükəsizliyin təmin edilməsi baxımından da heç bir problem yaşanmadı. Azərbaycan polisi öz fəallığını Seçki Məcəlləsinin tələbinə uyğun qurduğu üçün bununla bağlı Mərkəzi Seçki Komissiyasına heç bir nəvətilə daxil olmadı.

Müvafiq dövlət qurumlarının seçkilərin hazırlanmasında Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığını qeyd edən Məzahir Pənahov onlara minnətdarlığını bildirib. O, həmçinin deyib ki, həm komissiyalar, həm çoxsaylı müşahidəçilər, həm də namizədlərin səlahiyyətli nümayəndələri qanunvericiliyin tələbinə riayət ediblər. Kütləvi informasiya vasitələri də öz növbəsində gün ərzində ölkənin bütün bölgələrində seçki prosesini əlaqəli ətraflı, operativ məlumatlar yayıdılar.

Sonra MSK sədri jurnalistlərin suallarını cavablandıraraq deyib.

AZƏRTAC

ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkətinin keçirdiyi "exit-poll"un nəticələrinə görə İlham Əliyev 85,57 faiz səs toplayıb



ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkətinin Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə prezident seçkiləri üzrə səsvərmə zamanı keçirdiyi sorğunun ("exit-poll") nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, sorğuda 14 min seçici iştirak edib. "Exit-poll"da iştirak edən seçicilərdən 85,57 faiz qədər Prezident İlham Əliyevə səs verdiklərini bildiriblər.

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə sıralanması belədir:

- Qüdrət Həsənquliyev 2,96 faiz
- Zahid Oruc 2,92 faiz
- Sərdar Cəlal oğlu 2,48 faiz
- Hafiz Hacıyev 1,76 faiz
- Araz Əlizadə 1,42 faiz
- Fərəc Quliyev 1,52 faiz
- Razi Nurullayev 1,37 faiz.

Qeyd edək ki, "Exit-poll" 40 seçki dairəsində keçirilib.

AZƏRTAC

Svetlana Miseviçiene: Vilnüsədəki səfirlikdə vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb

Yerli vaxta saat 15:00-da Vilnüsədə 2 sayılı Yasamal on altıncı seçki dairəsinin 38 sayılı seçki məntəqəsində Kaunas və Klaipeyadadan seçicilərin 64 faizi səs verib.

Azərbaycanın Litvadakı səfirliyinin təşkilatı dəstəyi ilə "LABNET" kommunikasiya şirkəti həmavənlərini mobil telefonlarına sms-bildirişlər göndərib.

Litvanın Baş Seçki Komissiyası sədrinin müavini Svetlana Miseviçiene və komissiyanın üzvü Aiste Jilinskiene Vilnüsədəki seçki məntəqəsində olublar. Qonaqlar səfirlikdə yaradılmış şəraitlə tanış olublar.

Svetlana Miseviçiene AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, səfirlikdə seçki prosesi yüksək səviyyədə təşkil edilmiş, vətəndaşların öz iradələrini azad və şəffaf şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.

AZƏRTAC

Prezident seçkiləri demokratik, şəffaf, seçicilərin sərbəstliyi, fəallığı və mütəşəkkilliyi şəraitində keçdi

Xalqımız sabitliyə, inkişafa, firavanlığa səs verməklə öz siyasi iradəsini bir daha nümayiş etdirdi

2018-ci il aprel ayının 11-i xalqımız üçün tarixi bir gündür. Bu tarixdə bütün səsmə hüququ olanların əksəriyyəti seçkidə iştirak etmişlər. Onlar 8 ölkə rəhbərliyinə namizəddən dövlətimizin davamlı inkişafına, beynəlxalq nüfuzuna, sosial rifahın daha yüksək mərhələyə qalmasına yeni impuls verəcək siyasi kursun və müasir dövrün çağırışlarına qarşı operativ, pozitiv mövqe ilə çıxış edən strategiyanın müəllifinə səs vermişlər. Əməkdaşlığımızın seçki dairə və məntəqələrindən aldıkları, müşahidə etdikləri məlumatları oxucularımıza təqdim edirik:

NƏRİMANOV RAYONU

20 sayılı Nərimanov ikinci seçki dairəsinin 18 sayılı seçki məntəqəsinin sədri Gəray Quliyev qürur hissi ilə bildirdi ki, seçicilərimiz bu gün düşünül-müş siyasətə tərəfdar olduqlarını, xalqla dövlətin birliynin möhkəm təməllər üzərində qurulduğunu nümayiş etdirir. Məntəqədə 1402 seçici istədiyi namizədə səs verəcək, yaxşıların yaxşısını dəstəkləyəcəklər.

Seçici Ülviyyə Aslanova yüksək coşqu ilə əlində bülleteni seçki qutusuna yaxınlaşdı və ürək sözlərini ifadə edərkən dedi:

—Xalqın öz dövlətinə sevgisi tükenməzdir. Son 15 ildə Azərbaycanda bütün sahələrdə dinamik inkişaf müşahidə olunur.

20 sayılı Nərimanov ikinci seçki dairəsinin 7 sayılı seçki məntəqəsinin də seçici fəallığının şahidi oldu. Seçicilər dövlətimizin işiqlə gələcəyi naminə istədikləri namizədə səs verirdilər.

Məntəqənin sədri Sədaqət Hüseynova bildirdi ki, 1470 nəfər seçici qeydə alınmışdır. Məntəqədə seçicilərin şəffaf keçməsi üçün hər cür şərait yaradılmışdır.

Seçicilərdən Yeganə Məmmədova və Gülnarə Əzimova ölkənin regionun qüdrətli ölkəsi olmasından qürur hissi duyduqlarından və qarşısındakı illərdə Azərbaycan dövlətinə daha da inkişaf edəcək, regionun ən qüdrətli ölkəsinə çevirən siyasi kursa səs verəcəklərini dedilər. Səsvermə 4, 5, 6, 7, 16 və digər seçki məntəqələrində də fəallıq şəraitində keçdi.

YASAMAL RAYONU

Aprel 11-i səhərdir. 17 sayılı Yasamal üçün seçki dairəsinin 18 sayılı orta məktəbdə yerləşən 12 sayılı seçki seçki məntəqəsində coşqu, bayram təntənəsi duyuldu. Biz, ilk önce, respublika üzrə müşahidəçi, akademik Qərib Məmmədova görüşdük. O, bildirdi ki, səsmə seçicilərin fəallığı şəraitində keçir, seçicilər istədikləri namizədə dəstəkləyir, mütəşəkkillik nümayiş etdirirlər.

Seçki məntəqəsinin sədri Bəsti Ağayeva bildirdi ki, bu gün 1146 seçici səsməmədə iştirak edəcək, onlar üçün hər cür şərait yaradılmış, veb-kameralar quraşdırılmışdır. Ümumiyyətlə, Yasamal rayonunda müşahidə etdiyimiz məntəqələrdə Prezident seçicilərinin demokratik, azad, sərbəst və şəffaf şəraitdə keçdiyini şahidi oldu.

NİZAMİ

24 sayılı Nizami Birinci Dairə Seçki Komissiyasının sədri Niyazi Nəcəfovdan aldığımız məlumata görə, əvvəlcə seçki məntəqələrində səsməmədə iştirak edəcək seçicilərin siyahısı tam dəqiqləşdirilmiş, qarşıya çıxan problemlər yerində operativ şəkildə həll edilmişdir. Seçki məntəqələrində işlər yüksək səviyyədə təşkil olunmuşdur. Məntəqələr telefonlaşdırılmış, lazımı avadanlıqlarla təchiz edilmişdir. Seçki məntəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun təşkil olunmuşdur ki, bu da hər bir seçicinin öz iradəsinin azad və demokratik şəkildə ifadə etmələri üçün əlverişli şərait yaradılmışdır.

24 sayılı Nizami Birinci Dairə Seçki Komissiyasının 14 sayılı məntəqəsində əsl qələbəlikdir. Məntəqənin sədri Es-mira Ağayevadan aldığımız məlumata görə, fevral ayında başlayaraq hazırlıq işləri görülmüşdür. Vaxtında lazımı işlərin görülməsinin nəticəsidir ki, bu gün heç bir problemle üzəlmirik. Seçicilər məntəqəyə gələrkən istədikləri namizədə səs verirlər. Məntəqədə 1293 nəfər seçici vardır ki, bunun da 11 nəfərini qeydiyyatdan çıxarma vəsiqəsi verilmişdir. Məntəqə üzrə 2 nəfər ilk dəfə səs hüququndan istifadə edəcəkdir. Məntəqədə veb-kamera quraşdırılmışdır. Müşahidəçilərə söhbət zamanı məlum oldu ki, heç bir qanun pozuntusuna yol verilmişdir.

18 sayılı Nərimanov-Nizami Dairə Seçki Komissiyasının 25 sayılı məntəqəsinin sədri Qəhrəman Qasimov söhbət zamanı qeyd etdi ki, ölkəmizdə keçiriləcək seçkilər ildən-ile daha da təkmilləşdirilir və artıq böyük seçki təcrübəsi vardır. Şəffaf, azad seçki mühiti formalaşmışdır. Məntəqə üzrə 1450 nəfər seçicidən saat 12:00-a olan məlumata görə, artıq 640 nəfəri öz hüququndan istifadə edib. Seçkini izləyən YAP-ın və Böyük Qurtuluş Partiyasının müşahidəçiləri ilə söhbət zamanı seçicinin yüksək

səviyyədə getdiyini qeyd etdilər.

Bu Dairə Seçki Komissiyasının 27 sayılı məntəqəsində də seçici əhval-ruhiyyəsi olduqca yüksək idi. Məntəqə sədri İlqar Talbov bildirdi ki, indiyə kimi ölkəmizdə keçirilmiş istər Prezident, istər parlament, istər də bələdiyyə seçkiləri xalqın iradəsinə əks etdirir. Məntəqənin 1419 nəfər seçicidən 12 nəfəri ilk dəfə səs verəndir. Saat 12:00-a olan məlumata görə, 577 nəfər səsməmədə iştirak edib.



BİNƏQƏDİ RAYONU

9 sayılı Binəqədi ikinci seçki dairəsi üzrə müşahidələrimiz, səsməmənin gedişi və seçicilərin fəallığı göstərdi ki, 11 aprel Prezident seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilib. Səsməmə məntəqələrini lazımı avadanlıqlarla təchiz olunub, komissiya üzvləri və müşahidəçilər üçün hər cür şərait yaradılıb.

DSK-nın sədri Həsən Bayramov dedi ki, 9 sayılı Binəqədi ikinci seçki dairəsi üzrə 37 seçki məntəqəsi mövcuddur. Seçki dairəsi üzrə səsməmə hüququna malik sakinlərin sayı isə 49 min 64 nəfərdir. MSK tərəfindən seçki məntəqələri seçkiyə aid olan bütün zəruri əşyalarla —seçki kabinetləri, qutular, seyf, ultrabənövşəyi lampalar, mürəkkəb balonları, stol, stul, kreslo, generator, istilik radiatorları, fanərlər, dövlət rəmləri olan bayraq, gerb, məlumat lövhələri və s. ilə təchiz olunub. Rayon icra hakimiyyəti tərəfindən bütün seçki məntəqələri seçki siyahılarının asılması üçün müasir standartlara cavab verən lövhələr verilib.

Seçki dairəsi üzrə 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb ki, bunlar vasitəsilə səsməmənin gedişatı onlayn izlənir. Gördüyünüz kimi, seçki məntəqələrində quraşdırılan səsməmə kabinetləri və qutularının sayı səsməmə günü seçiciyə növbəz kabinetə daxil olaraq öz iradəsinin ifadə etməyə kifayət qədər vaxt imkanı yaradıb.

9 sayılı ikinci seçki dairəsi üzrə seçkilərin gedişatını 420 nəfər müşahidəçi izləyir.

Seçki prosesində 5, 10 və 20 sayılı məntəqədə seçicilərin fəallığı xüsusilə nəzərə cərdi.

Beləliklə, 9 sayılı Binəqədi ikinci seçki dairəsində, o cümlədən məntəqə seçki komissiyalarında seçki prosesinin gedişi onu deməyə əsas verir ki, ötən seçkilərdə olduğu kimi, 11 aprel növbədənə Prezident seçkiləri də yüksək səviyyədə başa çatacaq.

DSK-dan aldığımız məlumata görə, saat 19.00-da artıq seçicilərin 76 faizi səsməmədə iştirak etmişdir.

PİRALLAHI RAYONU

Rayon ərazisində 13 sayılı Xəzər-Pirallahı Seçki Dairəsinə aid olan 15 seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr üzrə seçicilərin sayı 13447 nəfər təşkil edir. Seçkilərin yüksək səviyyədə keçirilməsi, vətəndaşların rahat səsməməsi, komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti üçün seçki məntəqələri əvvəlcədən tam hazır vəziyyətə gətirilmiş, bütün lazımı avadanlıqlar və texniki vasitələrlə təmin edilmişdir. Məntəqələrdən 3-də seçki prosesini müşahidə etmək üçün veb-kameralar mövcuddur.

Bütün məntəqə seçki komissiyalarının sədr və katibləri Xəzər rayonu Mərkəz qəsbəsinə MSK tərəfindən təşkil olunan 3 günlük kurslarda iştirak etmişlər.

Seçkilərdə 18 yaş tamam olan və ilk dəfə səs verəcək 189 nəfər seçici qeydiyyata alınmışdır.

Hələ seçkiqabağı kütləvi tədbirlərin

keçirilməsi üçün rayon ərazisində RIHB-in Sərəncamı ilə S.Vurğun 56 A ünvanında yerləşən açıq və digəri isə "Pirallahı İdman Zalı" MMC-də yerləşən qapalı tipli olmaqla 2 yer ayrılmışdır.

Qeyd edək ki, aprel 11-də bütün məntəqələr qapılıb vaxtında seçicilərin üzünə açılmışdır. Səhərdən başlayaraq seçicilərin fəallığı müşahidə olunmuşdu və artmaqda idi.

SƏBAIL RAYONU

Rayonda fəaliyyət göstərən 29 sayılı Səbail Dairə Seçki Komissiyasının sədri Cahangir Məmmədov məlumat üçün bildirdi ki, Dairə Seçki Komissiyasında 30 daimi fəaliyyət göstərən məntəqə vardır. Dairə üzrə seçicilərin sayı 38782 nəfərdir. Seçkinin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilatı işlər görülüb, məntəqələr lazımı ləvazimat və inventarlarla tam təmin olunub. Məntə-

qə sədrləri, katib və üzvləri DSK-da təşkil olunan treninqlərə cəlb olunub, lazımı təlimatlar alıblar.

29 sayılı Səbail DSK-nın məntəqələrində seçkiləri müşahidə etmək üçün prezidentliyə namizədlərin hər birinin, eləcə də bitərəflərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı, fərdi qaydada özləri tərəfindən müraciət etmiş şəxslər də müşahidəçi qismində iştirak edirlər. DSK üzrə 643 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Onlara seçkinin müşahidə etmək üçün müvafiq şərait yaradılıb. Seçki prosesində şəffaflığın artırılması üçün məntəqələrin 12-də veb-kameralar quraşdırılıb.

29 sayılı Səbail seçki dairəsinin 4 sayılı seçki məntəqəsinin sədri Lalə Əliyeva söhbət zamanı qeyd etdi ki, müstəqil ölkəmizdə demokratik seçki keçirmək təcrübəsi böyükdür. Məntəqəmizdə səsməmə prosesində iştirak edən 1178 nəfər seçici qeydiyyatda götürülüb. Onlardan 21 nəfər ilk dəfə səsməmədə iştirak edəcək. Yaşı 80-100 arasında olanların sayı 56 nəfərdir.

Səsməmədə iştirak edə bilməyən 47 nəfər üçün öz evlərində səsməmə təşkil ediləcək. İlk dəfə səsməmədə iştirak edən Qarayev İlham Faiq oğlu bizimlə söhbətində qeyd etdi ki, səsməmə seçki qanunlarına uyğun və mütəşəkkil keçirilir. Mən sərbəst olaraq öz seçimimi etdim və istədiyim namizədə səs verdim. Seçicilərin fəallığı çox yüksək idi. Saat 11 olmamış səsməmədə 130 nəfərdən çox seçici öz seçimini etmişdir. Məntəqədə 2 "Exit-Pol" və 1 veb-kamera quraşdırılmışdır. Məntəqədən xoş təəssüratla ayrıldım. Heç bir xoşagəlməz hal müşahidə etmədik.

23 sayılı Nəsimi-Səbail seçki dairəsinin 23 sayılı seçki məntəqəsinin sədri Həsən Vəliyev bizimlə söhbətində bildirdi ki, məntəqədə 1243 nəfər qeydiyyatda alınıb. İlk dəfə 4 nəfər səsməmədə iştirak edəcək. 80-100 yaş arasında olan seçicilərin sayı 10 nəfərdir. 1 nəfər MDB-dən müşahidəçi qeydiyyatda alınıb. Seçici fəallığı yüksəkdir. Məntəqə sədrinin dediyindən və bizim öz müşahidəmizdən də belə demək olar ki, axın-axın seçicilər məntəqəyə doğru irəliləyirdilər. Biz saat 10-da orada olarkən artıq 350 nəfər öz seçimini etmişdir.

Müşahidələrimizə əsasən bundan sonra da seçici fəallığının yüksək olacağına əmin olduq. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilirdi.

NƏSİMİ RAYONU

22 sayılı Nəsimi II Seçki Dairəsinin sədri Vaqif Qasimov bizimlə söhbət zamanı qeyd etdi ki, 11 aprel 2018-ci ildə təyin edilmiş Prezident seçkilərində bizim dairə üzrə 28 daimi və əlavə olaraq xəstəxanalarda, Hərbi Hospitalarda 6 məntəqə yaradılmışdır. Dairə üzrə daimi seçicilərin sayı 38038 nəfər, müvəqqəti məntəqələrimizdə isə 1480 nəfər qeydiyyatda alınmışdır. Dairənin 10 məntəqəsində veb-kameralar quraşdırılmışdır. Mərkəzi Seçki Komissiyası tərəfindən verilmiş bütün seçkilərə ləvazimatlarla məntəqələr tam olaraq təmin edilmişdir. Seçkilər başlayıb, bütün məntəqələrə baş çəkmişəm. Məntə-

qələrdə seçicilərin fəallığı yüksək səviyyədədir. Əminliklə deyə bilərəm ki, ölkəmizin milli maraqlarına uyğun müstəqil siyasət yürüdən Azərbaycanda azad və demokratik seçkilər keçirmək üçün zəngin təcrübə toplanılıb. Bu onu deməyə əsas verir ki, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün müsbət şərait yaradılıb.

22 sayılı Nəsimi II Seçki Dairəsinin 6 sayılı məntəqəsinin sədri Güler Şahbazova məntəqədə 1329 nəfər seçicinin qeydiyyatda alındığını bildirdi. Bizim məntəqədə seçkilərin mütəşəkkil keçirilməsi üçün hər cür şəraitimiz var. Görüb özünü də müşahidə edərsiniz ki, seçici fəallığı olduqca yüksək səviyyədədir. Saat 11-i yenicə keçib, 350 nəfərdən çox seçici öz seçimini etdi, öz istədiyi namizədin ləhinə səs verib. Seçkiləri MDB-dən, Yunanıstandan və Özbəkistandan gələn müşahidəçilər də izləyib və öz rəzullarını bildiriblər. Bu, seçkilər prosesinin düzgünlüyünü, demokratik və beynəlxalq standartlara cavab verdiyini təsdiqləyir.

22 sayılı Nəsimi II Seçki Dairəsinin 5 sayılı məntəqəsinin sədri Firəngiz Həmidova bizi məlumat olaraq bildirdi ki, məntəqədə 1365 nəfər seçici qeydiyyatda alınır. Səsməmə prosesi uğurla davam edir. Seçici fəallığı olduqca yüksəkdir. Saat 12-yə yaxınlaşır. 500 nəfərdən çox seçici səsməmədə iştirak edib. Çox mühüm ictimai-siyasi hadisə olan Prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edirik. Seçicilərin iradələrini ifadə etmələri üçün məntəqəmizdə bütün şərait yaradılıb. Seçkilər tam azad, şəffaf və demokratik şəraitdə keçirilir. Heç bir xoşagəlməz hal müşahidə olunmayıb. Ümid edirik ki, bu seçkilər də yüksək səviyyədə keçəcək, xalqın iradəsini tam əks etdirəcəkdir.

XƏTƏİ RAYONU

34 sayılı Xətəi II seçki dairəsinin dairə seçki komissiyasının sədri Rəfai Mehdiyev bizimlə söhbətində bildirdi ki, dairədə 36 məntəqə var ki, bu da 43427 seçicini əhatə edir. Onlardan 416 nəfəri ilk dəfə səs verənlərdir. Komissiya sədri dedi ki, ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait mövcuddur və bu baxımdan məntəqələr seçkilərə tam hazırdır. Yerli və xarici müşahidəçilərin azad və sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb. 10 məntəqədə veb-kamera quraşdırılıb. Fiziki imkanları məhdud, səhhiyyə görə səs



vermək üçün seçki məntəqələrinə gədi bilməyən seçicilərin də səs vermək hüquqlarının reallaşdırılması üçün tədbirlər görülüb. Bu səbəbdən bizə müraciət edən 3 seçicinin səyyar seçki qutuların vasitəsilə yaşadıkları evdə səs vermələri təmin olunacaqdır. Səhərdən başlayaraq seçici fəallığı müşahidə edilir, heç bir qanun pozuntusuna qeydə alınmayıb.

MDB, Türk Parlament Assambleyasının üzvləri, ATƏT nümayəndələrindən ibarət xarici müşahidəçilər məntəqələrdə lərkən seçici fəallığının olduğunu, seçicilərin sərbəst şəkildə səsməməsi üçün hər cür şəraitin yaradıldığını qeyd ediblər. Saat 17.00-a olan məlumata görə, seçicilərin 65 faizi səsməmədə iştirak edib öz namizətinə səs verib.

33 sayılı Xətəi I seçki dairəsinin 12 sayılı seçki məntəqəsində də seçici fəallığı müşahidə olunurdu. Məntəqənin sədri Maarif Zeynalov bildirdi ki, məntəqə üzrə 1433 seçicini əhatə edir. Onlardan 15 nəfər ilk dəfə səs verən vətəndaşdır. 8 vətəndaş qeydiyyatdan çıxma ilə bizə müraciət edib, eyni zamanda, bizim məntəqədə səs vermək istəyib qeydiyyatda düşənlər də var. Onların istəkləri operativ şəkildə həll olunub. Məntəqədə veb-kamera quraşdırılıb. Xarici və yerli müşahidəçilərin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb, məntəqə lazımı avadanlıqla təchiz edilib. Hələ ki, heç bir qanun pozuntusuna qeydə alınmayıb.

Özbəkistan, Müstəqil Dövlətlər Birliyi, Almaniya və Böyük Britaniyadan olan xarici müşahidəçilər məntəqədə

seçkilərdə azad, sərbəst, demokratik şəkildə keçirilməsi üçün yaradılan şəraitlə tanış olub, müsbət fikirlərini bildirdilər.

Saat 17.00-a olan məlumata görə, 65 faizədək seçici səs verib.

Inanıq ki, Azərbaycan seçiciləri seçkidə hamılıqla iştirak edib ən layiqli namizədə səs verəcək.

SABUNÇU RAYONU

26 sayılı Sabunçu seçki dairəsinin 28 sayılı məntəqəsində olduq. Elə ilk baxışdan səliqə-sahman, qələbəlik, seçici fəallığı diqqətimizi çəkdi. Girişdən solda ağxatlı iki hakim qız oturmuşdu. On KIV nümayəndəsi seçkinin gedişini izləyirdi. Seçki komissiyasının sədri Elmira Mehərrəm qızı Qiyasovaya yaxınlaşdı saat 13:00-a olan seçki prosesinin necə keçdiyini soruşdum. Elmira xanım bunları dedi:

—Məntəqəmiz üzrə seçicilərin sayı 1355 nəfərdir. Artıq 465 vətəndaş səs verib. 4 nəfər ilk dəfədir ki, səs verib. Gördüyünüz kimi, vətəndaşlar onlar üçün quraşdırılmış 10 qapalı kabinetə tək-tək daxil olub, seçki bülletenində öz seçdiyi namizədini qeyd edib sərbəst şəkildə seçki qutusuna atırlar. Məntəqəmizdə Rusiyadan gəlmiş müşahidəçilər oldular. Milli Meclisin deputatları da (Kəmalə Əliyeva, Rüfət Quliyev, Azər Kərimli) gəlib seçki prosesinə yaxından tanış oldular. Gördüyünüz kimi, məntəqədə veb-kamera da quraşdırılmışdır, seçicilərin barmaqları gözə görünməyən ultrabənövşəyi şüalarla yoxlanılır.

27 sayılı Sabunçu seçki dairəsinin 7 sayılı məntəqəsində də müşahidəçilərin seçkiləri sərbəst izləməsi üçün hər cür şərait yaradılıb. Seçki məntəqəsinin sədri Flora Həmidova bunları dedi:

—Gördüyünüz kimi, məntəqəmizdə hər şey yüksək səviyyədə təşkil olunmuşdur. Vətəndaşlar gəlib azad şəkildə istədikləri namizədə səs verirlər. 1434 seçicimiz var. Artıq 440-ı səs verib. Gələnlərin ard-arası kəsilmir. 4 seçicimiz ilk dəfə səs verəcəkdir. Amerika, İsviç, Makedoniya, Albaniyadan gələn nəzarətçilər məntəqəmizdə oldular. Üzərindən xoş təəssüratla getdikləri hiss olunurdu. Müxtəlif müşahidəçilər, məşvərtçilər, millət vəkili də gəlib seçkinin gedişiyi maraqlanıb, müxtəlif sualları verirdilər.

XƏZƏR RAYONU

Biz 14 sayılı Xəzər Dairə Seçki Komissiyasında olarkən, komissiyanın



sədri İmran Qənberov bildirdi ki, rayon üzrə seçicilərin sayı 51 min 117 nəfərdir. Ümumi sayı 41 olan məntəqələrin 36-da açıq, 5-də isə qapalı səsməmə aparılır. Aldığımız məlumata görə, məntəqələrdə səsməmə heç bir kənar müdaxilə olmadan şəffaf qaydada aparılır. Məntəqələrdən aldığımız məlumata görə, saat 12-yə 21 min 405 nəfər, yəni seçicilərin 41,8 faizi səsməmədə iştirak edib.

156 sayılı tam orta məktəbdə yerləşən 1 sayılı seçki məntəqəsinin sədri Maqsum Heyderov bildirdi ki, saat 12-yə qədər 1500 seçicinin 666 nəfəri istədikləri namizədə səs veriblər.

Yerli müşahidəçilərdən BAXCB-nin müşahidəçisi Umisə Nəcəfayeva, Oruc Zahidin müşahidəçisi Dilərə Məşədiyeva, qeyri-hökumət təşkilatından olan Gülsüm Məmmədova, ASBT-dən Paliyev Məmmədova bildirdilər ki, müşahidələrimiz zamanı heç bir qanun pozuntusuna rast gəlməmişik. Səsməmə böyük ruh yüksəkliyi ilə keçir.

237 sayılı tam orta məktəbdə yerləşən 4 sayılı seçki məntəqəsində olarkən sədr Təranə Qurbanova məlumat verdi ki, saat 12-yə qədər 1232 seçicidən 450-dən çox seçici istədiyi namizədə səs verib.

ATƏT-dən müşahidəçi Dmitri Trafimov, MDB-dən Aleksandr Rumyantsev, ATƏT-in Almaniya təmsilçisi Haqq Tomas, L.Kozlova səsməmənin gedişindən razı qalmışdılar.

Ümumiyyətlə, seçki məntəqəsində müşahidə aparkən 30 nəfər müşahidəçinin 18-i xarici, 12-si isə yerli təşkilat-

lardan olublar.

QARADAĞ RAYONU

Seçicilərin fəallığı müşahidə olunan Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsində sədr Qəşəm Əhmədov məntəqələrdə Prezident seçkilərinin seçki məccəlləsinə uyğun təşkil olduğunu və yüksək səviyyədə davam etdiyini vurğulayaraq qeyd etdi ki, dairə üzrə 46638 seçici 37 məntəqədə səs verib. 343 seçici ilk dəfə olaraq seçkilərdə iştirak edir. 285 seçicinin yaşı 80-dən yuxarıdır. Seçicilərin sərbəst öz səslərini istədikləri namizədə vermələri üçün məntəqələrdə lazımı şərait yaradılıb. 12 məntəqədə veb-kameralar quraşdırılıb və seçkinin gedişi izlənir. ATƏT-in müşahidə missiyam 2 qrupdan olan nümayəndələri məntəqələrdə olmuş və seçki prosesi ilə maraqlanmışlar. Onlar müşahidə apardıqları məntəqələrdə heç bir qanun pozuntusuna rastlaşmamışlar. Bununla yanaşı, bəzi məntəqələrdə "Exit-Pol" aparılır.

Dairə Seçki Komissiyasında olduqumuz vaxt Sosial Demokrat Partiyasının Əliəğa Zaliyev, Qeyri-hökumət Təşkilatından Mürvət Şəbiyev, Azərbaycan Vətəndaş Cəmiyyəti İnkişafına Yardım Assosiasiyasından Günel Əliyeva, Xalq Cəbhəsi Partiyasından Ələkbər Məmmədov bildirdilər ki, onlar bir neçə seçki məntəqəsində olmuş və heç bir qanun pozuntusuna rastlaşmamışlar.

Dairə Seçki Komissiyası 2 sayılı seçki məntəqəsində də seçki yüksək səviyyədə təşkil olunmuşdur. Müşahidəçilər üçün ayrıca yer ayrılmışdır və onların seçkinin gedişini sərbəst izləyirdilər. Cəbhəçilərin Təşəbbüs Qrupundan Vəra Şirinovala, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Ramilə Gülməmmədova, Müasir Məsavət Partiyasından Elza Rəhimovaya, Milli Dirçəliş Partiyasından Səvdə Mikayılova, Azərbaycan Demokrat Partiyasından Hüseyin İsmayılova, Kənüllü Sədiqə Kərimova bildirdilər ki, seçkilər şəffaf, sərbəst və ədalətli şəraitdə keçirilib.

Seçicilərdən Dildad Nəbiyeva qeyd etdi ki, qızım Gülnarə ilə biz öz seçimimizi etdik, dəstəklədiyimiz namizədə səs verdik.

72 yaşlı Böyükxanım Nəbiyeva və 76 yaşlı Sahibəli İbadullayev vurğuladılar ki, Azərbaycan regionun qüdrətli dövlətinə çevirmiş siyasətə səs verməmişlər.

SURAXANI RAYONU

Suraxanı rayonunda da Prezident seçkiləri böyük mütəşəkkilliklə keçirilib. Rayonda 30, 31, 32 sayılı dairə seçki komissiyaları və 89 məntəqə fəaliyyət göstərir. 31 sayılı Suraxanı II Seçki dairəsinin dairə seçki komissiyasının sədri İlham Bayramov seçkinin gedişini ilə bağlı məlumat verərək dedi: "31 sayılı seçki dairəsi üzrə 32 məntəqə fəaliyyət göstərir. 10 məntəqədə veb-kameralar quraşdırılıb. Dairə üzrə 39220 seçicimiz var. Ümid edirik ki, hamı mütəşəkkilliklə seçkidə iştirak edəcək. Seçicilərin fəallığı bunu deməyə əsas verir. Səhər saat 08:00-dən məntəqələrimiz öz qapalı seçicilərin üzünə açıb. Elə həmin saatlardan da seçici axını müşahidə olunur. İnsanlar öz namizətinə səs vermək üçün seçki məntəqələrinə üz tutublar. Saat 12:00-a olan məlumata görə, artıq 12341 nəfər öz namizətinə səs verib. Bu, dövlətimizə, dövlətçiliyimizə olan inamın bariz nümunəsidir. Məntəqələrimizdə yerli müşahidəçilər yanaşı, beynəlxalq müşahidəçilər də seçkinin gedişini izləyirdilər. Belə ki, səhər saatlarından 1 sayılı məntəqədə Dərbəyeva Anar, Hoffman Dagmar (ATƏT), 5 sayılı məntəqədə Marsinovaya Anna, Vityagina Yelena (ATƏT), 14 sayılı məntəqədə Göçer Cenk, Bilgin Vedat və başqaları seçkinin gedişini izləyirdilər. Yerli müşahidəçilərə gəlincə isə, partiyaların təmsilçiləri, bitərəflər, könüllülər bütün məntəqələrdə təmsil olunurlar.

23 sayılı seçki məntəqəsinin sədri Yeganə Məmmədova da seçkilərin tam şəffaf, problemsiz keçdiyini bildirdi: "Saat 12-yə qədər 1335 seçicinin 406-sı artıq öz namizətinə səs verib. Heç bir neqativ halla rastlaşmamışıq. Hər kəs öz vətəndaşlığı borcunu yüksək səviyyədə yerinə yetirərək məntəqələrə gəlir.

15 sayılı seçki məntəqəsinin sədri Şəfiqə Abulova da aktivlik müşahidə olduğunu, seçkinin tam şəffaf şəraitdə keçdiyini bildirdi. Məntəqədə olarkən neftçi-mühəndis Təriyel Muradzadənin də rəyi ilə maraqlandıq. O dedi: "İk səsmənlərdən biriyyəm. Saat 08:00-dən məntəqəyə gəlmişəm. Öz namizədəmə də səsimi vermişəm. Hər bir ölkənin güclü başçısı olmalıdır. 64 yaşım var, buna baxmayaraq, bir eşğər kimi, istənilən vaxt dövlətə xidmətə hazırəm. İnanıram ki, xalqımız bu gün öz iradəsinin ortaya qoyacaq, düzgün seçimini edəcək".

Xalqımız sosial-iqtisadi inkişafa, quruculuğa və firavan gələcəyə səs verdi

Seçilər ölkənin bütün bölgələrində azad, demokratik və siyasi ruh yüksəkliyi şəraitində keçdi

Xalqımızın ən yeni tarixinin mühüm siyasi hadisələrindən olan Prezident seçkiləri Azərbaycanın bütün bölgələrində müxtəkillik, ruh yüksəkliyi, azad və demokratik şəraitdə, Seçki Məcəlləsinin və ölkə Konstitusiyasının müddələrinə uyğun keçirilmişdir. Əvvəlki seçkilərin ənənələrini davam və inkişaf etdirən bu dəfəki siyasi kampaniya öz təkmilliyi ilə fərqlənmişdir. Aşağıda müxbirlərimizin bölgələrdən hazırladığı və operativ olaraq redaksiyamıza göndərdiyi materialları oxucularımıza təqdim edirik.

Gəncə

Gəncə şəhəri ənənəsinə sadıq qalaraq dairelərdə səsvərmə müntəzəmə, şəffaf və demokratik, əsl bayram əhval-ruhiyyəsi ilə keçmişdir. Belə ki, şəhər üzrə 4 seçki dairəsi fəaliyyət göstərir. Bütün seçki dairelərində demokratiya və şəffaf təmin olunmuşdur. Dairelərin əhatə etdiyi bütün məntəqələrdə yüksək fəallıq olmuş, səsvərən dəstə-dəstə, bayram əhval-ruhiyyəsi ilə məntəqələrə gələrək öz iradələrini ifadə etmişlər. Dairə sədrləri ilə mütamadilə əlaqə saxlanılmışdır.

37 sayılı Nizami Birinci (Gəncə) seçki Dairəsinin əhatə etdiyi 24 seçki məntəqəsində hamısında seçki fəallığı yüksək olmuşdur. Dairənin sədri Faiq Hacıyev məlumat verərək bildirdi ki, dairə üzrə 24 seçki məntəqə fəallığı göstərir və 32874 nəfər seçicisi vardır.

Saat 17:00 radələrində artıq 69,05 faiz seçki məntəqələrə gələrək səsvərmədə iştirak etmiş, öz layihli namizədinə səs vermişdir.

40 sayılı Kəpəz ikinci seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində seçici müntəzəkliyi vardır. Dairə sədri Urfan Nasirov verdiyi məlumata görə, 30 seçki məntəqəsində 42070 seçici mövcuddur. Onlardan 422 nəfəri ilk dəfə səs verən gənclərdir. 80-100 yaşlı seçicilər isə 677 nəfərdir. Şəffafliqin təminatı üçün 11 məntəqədə veb-kameralar quraşdırılmışdır.

Qeyd etmək lazımdır ki, saat 17.00-da 28770 nəfər seçici öz iradəsini ifadə etmişdir ki, bu da ümumi seçicilərin 68,39 faizi deməkdir.

Sumqayıt

41 sayılı Sumqayıt birinci seçki dairəsində Dairə Seçki Komissiyasının sədri Vaqif Məmmədovla söhbət zamanı məlum oldu ki, dairənin 34 seçki məntəqəsində (onlardan 28-i Sumqayıt şəhərində, 6-si Corat qəsəbəsində yerləşir) 43395 nəfər seçici qeydə alınıb. Eyni zamanda prezident seçkilərini izləmək məqsədilə dairədə 471 müşahidəçi qeydə alınıb. Dairənin 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Qeyd etmək ki, dairə üzrə saat 12:00 radələrində seçicilərin 37,21 faizi, saat 15:00 radələrində isə seçicilərin artıq 59,81 faizi səs vermişdir.

44 sayılı Sumqayıt-Xizi seçki dairəsində Dairə Seçki Komissiyasının sədri Mazahir Süleymanovla söhbət zamanı məlum oldu ki, dairənin 49 seçki məntəqəsində (onlardan 33-ü Sumqayıt şəhərində, 16-si isə Xizi rayonunda yerləşir) 45195 nəfər seçici qeydə alınıb. Prezident seçkilərini izləmək üçün dairədə 625 müşahidəçi qeydə alınıb. Dairənin 9 seçki məntəqəsində veb-kamera quraşdırılıb. 1 sayılı seçki məntəqəsinə seçicilərin böyük axını müşahidə olunurdu. 1 sayılı seçki məntəqəsinin sədri Qasim Qasimov məntəqədə 1083 nəfər seçicinin qeydə alındığını və saat 19:00 radələrində bu seçicilərdən 902 nəfərinin artıq səs verdiyini bildirdi. Həmin vaxtda dairə üzrə isə seçicilərin 74,66 faizi səs vermişdir. Məntəqədə olan müşahidəçilərdən söhbət etdik. Onlar seçkilərin gedişinə heç bir iradları olmadığını bildirdilər.

Digər seçki məntəqələrində də eyni mənzərə ilə üzləşdik.

Mingəçevir

47 sayılı Mingəçevir Dairə Seçki Komissiyasının tərkibində 30 məntəqə fəaliyyət göstərir. Nümunəvi məntəqələrdən biri də şəhərin Aydın Məmmədov ünvanında yerləşən 5 sayılı məntəqədir. Burada bizi məntəqənin sədri Tofiq Orucov və Seçki məntəqəsinin katibi Tərlan Hüseynov qarşıladı.

Tərlan Hüseynov bildirdi ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də sağlamliq imkanı məhdu olan seçicilərimizin yaşadıqları ünvanda səs vermələri üçün xüsusi səsvərmə qutuları və neqliyət vasitələri təqdim olunmuşdur.

Səsvərmədə yüksək fəallığın müşahidə olunduğu 5 sayılı məntəqədə də seçkilər azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını seçicilər özəri də etiraf etdirdilər.

Seçki məntəqələrində yaradılmış yüksək şərait, müşahidə kameraları vasitəsilə səsvərənə izlənilməsi, səsvərənə gələnlərə isti münasibət sözlərini heqiqi mənəsinə də xoş ovqat yaradır. Məhz buna görə də müşahidə etdiyimiz bu yüksək fəallıq təbi qərsiləndir. Hayat yoldaşım Səyyarə xanım Əsgərova

ilə bu seçkidə iştirakımızdan qürur duyur, xalqımızın parlaq sabahına və nurlu gələcəsinə səs veririk.

Sirvan

Səsvərmə saatının başlanmasını bir qədər qalsada da, şəhərdə seçicilərin fəallığı hiss olunurdu. Müxtəlif istiqamətlərdən seçki məntəqələrinə gələn insanlar öz vətəndaşlıq borclarını yerinə yetirməyə tələsdirdilər. Sirvan şəhərinin mərkəzində "Kür" mehmanxanasında yerləşən 29 sayılı seçki məntəqəsində bizi məntəqə sədri Ələqraf Hacıyev qarşıladı. Söhbət zamanı öyrənirik ki, bu gün səsvərmədə seçki hüququ olan 1421 nəfər iştirak edəcəkdir. Onlardan 18 nəfəri ilk dəfə seçki bülleteni götürəcək, 90 yaşdan yuxarı 3 nəfər yaşlı kişi səsvərməyə qatılacaq.



16 sayılı məntəqədə seçicilərdən görüşüb söhbət edirik. Həkim Müşfiq Babayev, müəllim Məhəmməd Əhmədov səsvərən qanunun tələbləri səviyyəsində aparıldığınından razılıq edirlər.

Saat 12 radələrində 6 sayılı məntəqəyə yollanırıq. Məntəqənin sədri Şəlalə Abdullayeva 900 nəfər seçicidən artıq yənasının səsvərmədə iştirak etdiyini deyir. Əlavə edir ki, müxtəlif səbəblərdən, o cümlədən xəstəliklə əlaqədar məntəqəyə gələ bilməyənlərə yaşadıqları yerdə səsvərmə üçün şərait yaradır.

Lənkəran

Bu gün rayonun şəhər, qəsəbə və kəndlərdən əsl işgüzarlıq, yüksək əhval-ruhiyyə hökm sürür. Prezident seçkilərlə bağlı əhalinin fəallığı daha da artıb. Rayonun ərazisində 116 seçki məntəqəsi fəaliyyət göstərir. 116117 nəfər seçicinin səs verməsi üçün məntəqələrdə lazımi şərait yaradılıb.

20 sayılı seçki məntəqəsi Lənkəran şəhər 6 sayılı tam orta məktəbin binasında yerləşir. Burada seçici axınının şahidi oluruq. Məntəqənin sədri Namik Qasimov bildirdi ki, məntəqə üzrə 1274 nəfər seçici vardır. Saat 11-ə kimi 300-ə yaxın seçici səsvərmədə iştirak edib. Beynəlxalq müşahidəçilərdən Andre Jasse (ABŞ) və Aicerim Umarova (Qazaxıstan) seçkilərin gedişini izləyib. Ayrı-ayrı siyasi partiyaların təmsil edən müşahidəçilərdən Gülarə Abbasova, Çingiz Əliyev, Zöhre Qasımova, Zəmin Baxşiyev seçkilərin normal şəkildə getdiyini, heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirdilər.

Gərmətlik qəsəbəsindəki 2 sayılı məntəqədə veb-kamera qurulub. Saat 12-yə kimi 770 nəfər səsvərmədə iştirak edib.

Məntəqənin sədri Beytulla Cəfərov bildirdi ki, qəsəbə sakini Vesmə Abbasovanın 105 yaşı vardır. Səhhətli ilə əlaqədar məntəqəyə gələ bilməyi, daşınan qutu vasitəsilə ilə mənzillinə səs verib.

Şəki

113 sayılı Şəki (şəhər) Seçki Dairəsinde biz DSK-nın sədri Rəhman Qədirzadə ilə görüşdük. Söhbət zamanı öyrəndik ki, Seçki Dairəsinin tərkibində 29 məntəqə fəaliyyət göstərir. 37414 nəfər seçicinin olduğu bu məntəqələrin 15-də müşahidə kameraları quraşdırılmış, seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

8 sayılı məntəqə şəhərin Mustafa bəy Əfəndiyev 11 ünvanında, Şəki Tibb Kollecinin binasında yerləşir. Burada olan səliqə-sahman, seçki fəallığı xoş ovqat yaradır. Məntəqənin sədri Zəhid Məmmədov bizi söhbətdə qeyd etdi ki, məntəqədə seçicilərin ümumi sayı 918 nəfərdir ki, onlardan 30 nəfəri ilk dəfə səs verən vətəndaşlarımızdır.

Məntəqədə müşahidə kamerası quraşdırılmış, seçicilərin normal səs vermələri üçün hər cür şərait yaradılmışdır.

20 sayılı məntəqə şəhərin S.Rəhman 5 ünvanında yerləşir. Məntəqənin sədri Qafar Məmmədovla görüşümüz zamanı öyrəndik ki, bu məntəqədə 1017 nəfər seçici vardır. Məntəqədə olarkən böyük seçici fəallığının şahidi olduq.

115 sayılı Şəki (kənd) Seçki Dairəsinin Rühulla Axundov küçəsində yerləşir. 42 seçki məntəqəsini özündə birləşdirən Dairədə ümumilikdə 37227 nəfər seçici vardır. Burada ilk dəfə səs verənlərin sayının 746 nəfər olduğunu deyən Seçki Dairəsinin sədri Rasim Əzizov bildirdi ki, bütün məntəqələrimizdə azad, şəffaf və demokratik seçkilər baş tutması üçün seçicilərə tam şərait yaradılmışdır.

Abşeron

45 sayılı Abşeron seçki dairəsində Dairə Seçki Komissiyasının sədri Dilşad Abbasova ilə söhbət zamanı məlum oldu ki, dairənin 36 seçki məntəqəsində 47671 nəfər seçici qeydə alınıb.

Seçkiləri izləmək üçün dairədə 376 müşahidəçi qeydə alınıb. Dairənin

12 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu dairənin də bir neçə seçki məntəqəsində olduq. 2 sayılı seçki məntəqəsinin sədri Surahil Aslanova məntəqədə 1376 nəfər seçicinin qeydə alındığını və saat 19:00 radələrində onlardan 901 nəfərinin artıq səs verdiyini dedi. (Həmin vaxtda dairə üzrə seçicilərin 77,28 faizi səs vermişdir). Daha sonra məntəqədə olan müşahidəçilərlə söhbət etdik. Onlar məntəqədə qanuna zidd heç bir hadisə qeydə alınmadığını və seçkilərin tam şəffaf və demokratik getdiyini dedilər.

Baş çəkdiyimiz digər seçki məntəqələrində də seçkilər qanunauyğun şəraitdə keçdiyinin şahidi olduq.

Məsalli

Rayonun ərazisində 5 seçki dairəsi üzrə 122 məntəqə fəaliyyət göstərir. Seçicilərin sayı 106724 nəfərdir. 70 sayılı Məsalli şəhər Dairəsi Seçki Komissiyasının sədri İlkin Hüseynov 43 məntəqənin 11-də veb-kamera vasitəsilə seçkilərin gedişini izləniliyini, hələlik heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirdi.

Məntəqənin sədri Mirhəbib Hüseynov saat 10-a kimi 265 nəfərinin səsvərmədə iştirak etdiyini söylədi. Seçicilərdən Nəvahan Hüseynova, Nuriyə Mütəllibova, Ülviyə Hüseynova, Səməra Bünyadova istədikləri namizədə səs verdiklərini bildirdilər.

71 sayılı Məsalli kənd DSK-nın sədri İlkin Əzizov seçkilərin gedişini izləniliyini, 5 məntəqədə veb-kamera qurulduğunu dedi.

Bədəlan kəndindəki 11 sayılı seçki məntəqəsində 950 nəfər seçicinin səsvərməsi üçün hər cür şərait yaradılıb. Kəndin ağsaqqallarından Əzizov yarı Ədlişah Mehdiyev, Mehri Əzimov və Arif Tağıyev səhər saat 8-də ilkin səs verərk seçkilərin gedişinə uğurlar arzulayıblar.

7 sayılı Lürən kənd seçki məntəqəsinin sədri Əlipənax Talibov seçici fəallığının yüksək olduğunu, səhər saat 10-a kimi 165 nəfərin səs verdiyini bildirdi. Müşahidəçi Hikmət Babayev seçkilərin MSK-nın təlimatına uyğun aparıldığını, heç bir qanun pozuntusunun qeydə alınmadığını dedi.

Balakən

109 sayılı Balakən Seçki Dairəsinin əhatə etdiyi 4 sayılı məntəqədə də başqa məntəqələrdə olduğu kimi, böyük seçici fəallığı müşahidə olunurdu.

Humanitar və Texniki liseyin binasında yerləşən məntəqədə olarkən öyrəndik ki, burada 1353 nəfər seçici qeydiyyatına alınmışdır. İlk dəfə səs verənlərin sayının seçki qeydiyyatına alındığını bildirdi. 30 nəfər olduğunu bildirdi. Məntəqənin sədri Vəqif Ocaqverdiyev daha sonra vurğuladı ki, seçkilərin

seçki qanununa və lazımi hüquqi-normativ qaydalarla uyğun keçirilməsi üçün məntəqədə hər cür şərait yaradılmış, müşahidə kamerası quraşdırılmışdır. Burada sağlamliq müvəqqəti olaraq məhduduşan vətəndaşlarımız üçün səyyar seçki qutuları təqdim olunmuşdur.

Səsvərmə zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini qeyd edən müşahidəçilər də seçki prosesindən razı qaldıqlarını bildirdilər.

Şamaxı

85 sayılı Şamaxı Dairə Seçki Komissiyasının tərkibində 63 seçki məntəqəsi fəaliyyət göstərir. Bu bərdə məlumat verən Komissiyasının sədri Hüseyn Rəcəbov qeyd etdi ki, Dairə üzrə seçicilərin ümumi sayı 41493 nəfər təşkil edir. Bunlardan 919 nəfəri ilk dəfə səs verənlərdir. Dairənin əhatə etdiyi məntəqələrdə 4 nəfər seçicinin yaşı 100-dən yuxarıdır. Məntəqələrdən 11-də müşahidə kameraları quraşdırılmışdır.

Sonra dairənin bir neçə məntəqəsində seçkilərin gedışı ilə maraqlandıq.

9 sayılı məntəqədə olarkən məntəqənin sədri Araxan Əmerova görüşdük. Sədr məlumat verdi ki, Heydər Əliyev küçəsi 21a ünvanında yerləşən məntəqədə 1384 nəfər seçici qeydiyyata alınmışdır. Məntəqədə müşahidə kamerası quraşdırılmış, seçki prosesinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Seçkilərin yüksək fəallığı hiss olunan məntəqədə seçici 82 yaşlı Azad Əliyevlə həmsöhbət olduq. O, seçkilərin yüksək səviyyədə keçirilməsindən qürur hissi ilə danışaraq bildirdi ki, firavan yaşayırıq, səbitlik, əmin-amanlıq mühitində ömür sürürük. Bundan böyük xoşbəxtlik ola bilməz.

Ağsu

87 sayılı Ağsu-İsmayillı Dairə Seçki Komissiyasının sədri Azad Dursunaliyev 63 məntəqənin fəaliyyət göstərdiyini bildirərək qeyd etdi ki, bu məntəqələrdən 56-si Ağsu rayonun ərazisində, 7-si isə İsmayilli rayonunda fəaliyyət göstərir. Seçkilərin ümumi sayı Ağsu rayonunda 36077, İsmayilli rayonunda isə 4690 nəfərdir. Seçkilərin müşahidə olunması üçün 724 nəfər qeydə alınmışdır.

1 sayılı məntəqə şəhərin Həzi Aslanov 25 ünvanında yerləşir. Məntəqənin sədri Məmmədyar Kərimov məntəqədə olarkən bizə bildirdi ki, 1253 nəfər seçicinin qeydə alındığı məntəqədə saat 16:00-dək heç bir qanun pozuntusuna yol verilməmiş, seçicilərin əksəriyyəti öz vətəndaşlıq müvəqqətlərini bildirmişlər.

4 sayılı məntəqədə də seçici fəallığının yüksək səviyyədə olduğunu müşahidə etdik. Seçicilər dəstə-dəstə məntəqəyə gəlir, səsvərmədə iştirak edirlər. Məntəqə seçki komissiyasının sədri Mehman Hüseynov 1251 nəfər seçicinin qeydə alındığını, məntəqədə seçki qanununun tələblərinə qorunduğunu vurğulayaraq bildirdi ki, məntəqədə seçkilərin normal qaydada aparılması üçün bütün məntəqə üzvləri yüksək peşəkarlıq nümayiş etdirmişlər. Seçkilərin keçirilməsi zamanı seçkilərin gedişini izləyən müşahidəçilərə tam sərbət şərait yaradılmış, şəffafliq geniş şəkildə təmin edilmişdir.

İmişli

İsmayillilərin həmişə dövlət əhəmiyyətli siyasi kampaniyalarda fəallıqları ilə seçiliblər. Aprelin 11-də keçirilən növbədənəkar Prezident seçkilərində də belə oldu. İsmayilli 86 sayılı seçki dairəsinin sədri Əlipənax Məhərrəmov dedi:

- Dairə Seçki Komissiyasının əhatə dairəsində 69 məntəqə fəaliyyət göstərir. Rayon üzrə seçicilərin sayı 41040 nəfərdir. Seçkilər şəffaf, demokratik keçməsinə təmin etmək məqsədilə DSK ərazisində 6 məntəqə seçki komissiyasında veb-kameralar quraşdırılmışdır. Yeni Azərbaycan Partiyasından, Sosial Demokrat Partiyasından, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından, bitərəfə, qeyri-hökumət təşkilatlarından təmsil olunan 345 müşahidəçi seçkilərin gedişini izləyir. Bəş məntəqəmizdə - Diyalldakı 34, Təzəkənddəki 32 və 33, Qalaçiqdəki 43, Pırəbülqasmdakı 28 sayılı məntəqələrdə yaş 100-106 yaş arasında olan beş seçicimiz də iştirak edəcəkdir. Rayonun iki seçki məntəqəsində olduq. Məntəqələrdə Seçki Komissiyasının sədri də, komissiya üzvləri də, müxtəlif partiyalardan olan müşahidəçilər də seçki qayda-qanunlarına uyğun öz işlərini görürdülər. Seçicilər səsvərməyə yüksək fəallıqla gəlirdilər.

80 sayılı İmişli-Beyləqan Seçki Dairəsinin sədri Hafis Əliyev qeyd etdi ki, əhatə etdiyimiz məntəqələrdə səsvərmə azad, şəffaf və demokratik qaydada keçirilir.

Hacıqabul

1 sayılı seçki məntəqəsində əsl coşqu hiss olunur. Qapıda növbə yaranıb. Buna baxmayaraq vətəndaşlar çox gözəlmirlər. Şəxsiyyət vəsiqələrini təqdim edib bülletən götürür, səsvərmə otaqlarına ya-

xınılaşırlar. Təcrübəli meliorator, "Tərəqqi" medallı İbrəhim İbrəhimov da seçicilər arasında. İbrəhim müəllim indiyə kimi bütün seçkilərdə iştirak etdiyini, lakin builki qədər seçici fəallığına rast gəlmədiyini deyir:

- Bunun əsas səbəbi ölkədə demokratik təsisatların bərqərar olmasındır. Bu il seçki marafonunda bütün namizədlərə bərabər qaydada şərait yaradıldı. Namizədlərdən bir neçəsi ilə bizim rayonda görüş keçirildi. Onların hamısı yaradılan şəraitdən razılıq etdilər.

Məntəqə sədri Cəmilə Ağamalıyeva deyir:

- 1449 nəfər seçici bizim məntəqədə öz vətəndaşlıq borcunu yerinə yetirəcək. Bir neçə saat ərzində səsvərmə hüququna malik vətəndaşların 30 faizi seçkidə iştirak edib.

Oğuz

Aprelin 11-i Oğuzda yazın isti nəfəsi, yavaş-yavaş donunu dəyişən təbiətin gözəlliyi və bütün bunlardan yeni güc, qüvvət tapan oğuzluların birhədəsindəki sevinc, təbəssüm bir daha təsdiqləyirdi ki, onlar növbədənəkar prezident seçkilərini demokratiyanın əsl təntənəsi kimi



baş vuraçq, daha firavan sabahlarına səs verəcəklər. 117 sayılı Oğuz-Qəbələ dairə seçki komissiyasının qarəghahından başlanılan bu qaynarlıq onun bütün seçki məntəqələrində hökm sürürdü. Harada olursa, seçkilərin yüksək müntəzəkliyi keçirilməsi üçün yaxşı hazırlıq görüldüyü ilə qarşılaşırdı. Şəhərdəki 31 sayılı seçki məntəqəsində olduğu. Məntəqə sədri Nizami Hüseyni bildirdi ki, 1473 nəfər seçicisi olan məntəqəyə axın səhər saatlarından başlayıb.

Seçkilərin hamısının yüksək əhval-ruhiyyəsidən, seçki qayda-qanunlarına ciddi riayət olunmasından, burada müxtəlif partiyalardan təmsil olunan müşahidəçilərin söhbətlərindən bir daha aydın oldu ki, 31 sayılı seçki məntəqəsində bu siyasi kampaniya demokratiyanın əsl təntənəsi nümayiş etdirirdi. Günün birinci hissəsində artıq seçicilərin 50 faizdən çoxu bülleten götürü öz sözlərini demişdi. Seçki məntəqəsinin sədri Nizami Hüseyni bildirdi ki, ilk dəfə səsvərmədə 16 nəfər iştirak edib.

İsmayilli

İsmayillilərin həmişə dövlət əhəmiyyətli siyasi kampaniyalarda fəallıqları ilə seçiliblər. Aprelin 11-də keçirilən növbədənəkar Prezident seçkilərində də belə oldu. İsmayilli 86 sayılı seçki dairəsinin sədri Əlipənax Məhərrəmov dedi:

- Dairə Seçki Komissiyasının əhatə dairəsində 69 məntəqə fəaliyyət göstərir. Rayon üzrə seçicilərin sayı 41040 nəfərdir. Seçkilər şəffaf, demokratik keçməsinə təmin etmək məqsədilə DSK ərazisində 6 məntəqə seçki komissiyasında veb-kameralar quraşdırılmışdır. Yeni Azərbaycan Partiyasından, Sosial Demokrat Partiyasından, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından, bitərəfə, qeyri-hökumət təşkilatlarından təmsil olunan 345 müşahidəçi seçkilərin gedişini izləyir. Bəş məntəqəmizdə - Diyalldakı 34, Təzəkənddəki 32 və 33, Qalaçiqdəki 43, Pırəbülqasmdakı 28 sayılı məntəqələrdə yaş 100-106 yaş arasında olan beş seçicimiz də iştirak edəcəkdir. Rayonun iki seçki məntəqəsində olduq. Məntəqələrdə Seçki Komissiyasının sədri də, komissiya üzvləri də, müxtəlif partiyalardan olan müşahidəçilər də seçki qayda-qanunlarına uyğun öz işlərini görürdülər. Seçicilər səsvərməyə yüksək fəallıqla gəlirdilər.

Astara

77 sayılı Astara Seçki Dairəsinin 1 sayılı məntəqəsi rayon mədəniyyət evində yerləşir. Məntəqədə işgüzarlıq, yüksək əhval-ruhiyyənin şahidi oluruq. Seçicilər növbə ilə məntəqəyə daxil olub.

Məntəqənin sədri Hacıbala Ramazanov işlərin ahəngdə getdiyini, saat 11-ə kimi 465 nəfərin səsvərmədə iştirak etdiyini bildirdi. Yaşı 80-i ötmüş seçicilərdən 6 nəfər

məntəqəyə gələrək səs vermişdir. Səncərdə kəndindəki 22 sayılı məntəqənin sədri Nadir Süleymanov seçkilərin normal şəkildə gedişini bildirdi. Məntəqədə veb-kamera qurulub. Seçicilərdən 85 yaşlı Şərqiyyə Həsənova, 81 yaşlı Məngüelə Babayeva, respublikanın əməkdar müəllimi Əbülfəz Süleymanov səsvərmədə iştirak etdiklərini, seçkilərin azad, demokratik şəkildə keçdiyini bildirdilər. Rayonun ən yaşlı sakini, 106 yaşlı Mələk Tahirova Siyatük kəndində yaşayır. 29 sayılı məntəqə seçki komissiyasının üzvləri daşınan qutunu ağbircayın mənzilinə aparıblar.

Lerik

Rayonda seçkilər yüksək səviyyədə hazırlıq görüldüyündən, məntəqələrdə səsvərmə normal şəkildə, təlimata uyğun aparıldı. Lerik şəhərindəki 1 nömrəli seçki məntəqəsində bunun şahidi olduq. Komissiya üzvləri seçiciləri səmimiyyətlə qarşıladı, səsvərən normal keçməsi üçün vaxt və qüvvə ilə çalışdırıldı. Yeni Azərbaycan, Sosial Demokrat, Milli Dirçəliş partiyalarını, qeyri-hökumət təşkilatlarını təmsil edən müşahidəçilər seçkinin gedişini izləyirdilər.

saylı Ağdam şəhər seçki dairəsi dairə seçki komissiyasının 46 məntəqəsi 39 min 903 seçicini əhatə edir. Ağdamlı məcburi köçkünlər Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında təşkil edilmiş məntəqələrdə səs veriblər. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Səsvərən gedişini izləmək üçün 1 vətəndaş qeydə alınıb. Seçicilərdən 496 müşahidəçi qeydə alındı. Seçkilərin gedişini izləmək üçün 42 min 224 seçici qeydə alındı. Seçicilərdən 753 nəfər ilk dəfə səs verən gənclərdir ki, onlardan da 204-nün 18 yaşı bu il tamam olub. Seçicilərin 1295 nəfəri 80-100 yaş arasında, 4 nəfərinin yaşı isə 100-dən artıqdır. Səsvərmə izləmək üçün 405 müşahidəçi qeydiyyatdan keçib. 21 vətəndaş seçki məntəqələrində seçkilərin gedişini veb-kamera vasitəsilə izləmə mümkün olub.

Keçirilən prezident seçkiləri BMT-nin, ATƏT-in və Avropa Şurasının beynəlxalq öhdəliklərində nəzərdə tutulan tələblərə tam uyğun gəlir.

Ağcabədi

Seçilər 82 sayılı Ağcabədi seçki dairəsinin 46 seçki məntəqəsində keçirilib. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvərmə prosesini izləmək üçün 2, 3, 7, 8, 11, 13, 22 sayılı məntəqələrdə veb-kameralar quraşdırılıb. Dairə üzrə seçkilərin ümumi sayı 46 min 344 nəfər olub ki, onların da böyük əksəriyyəti səsvərmədə iştirak edib. Seçkilərin gedişini 475 müşahidəçi izləyib.

83 sayılı Ağcabədi - Füzuli seçki dairəsinin sədri Mübahir Nasirov bildirdi ki, dairənin əhatə etdiyi 42 məntəqədə 38 min 757 seçici qeydə alınıb. Seçkilərin xeyli hissəsi günortaya qədər səsvərmədə iştirak edib. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Seçkiləri 448 müşahidəçi izləyib. 1, 2, 21, 23 sayılı məntəqələrdə veb-kameralar quraşdırılıb. Səsvərmə seçicilərinin fəallığı şəraitində keçərək başa çatıb.

Füzuli

Xalqımız sosial-iqtisadi inkişafa, quruculuğa və firavan gələcəyə səs verdi

Seçkilər ölkənin bütün bölgələrində azad, demokratik və siyasi ruh yüksəkliyi şəraitində keçdi

(əvvəlki 5-ci səhifədə)

Qazax

107 sayılı Qazax seçki dairəsinin sədri Xeyyam Salehovdan aldığımız məlumata görə, daire üzrə 46058 nəfər seçici qeydiyyatdadır. Dairədə 36 daimi, 2 qapalı məntəqə fəaliyyət göstərir. Burada seçkilərin normal izlənməsi üçün 10 məntəqədə veb-kamera quraşdırılmışdır. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 147 nəfərdir. Məntəqələrin hər birində daşınan qutu, eləcə də, bəzi məntəqələrdə fiziki qüsurlu insanların səs vermələri üçün panduslar quraşdırılmışdır. İnsanların sərbəst səs vermələri üçün məntəqələrin hər birində bütün zəruri tədbirlər görülmüşdür. Dairə üzrə 380 nəfər yerli müşahidəçi, 2 nəfər ATƏT-dən, 2 nəfər MDB-dən olan xarici müşahidəçilər qeydiyyatdan keçib. Dairədə 100 yaşdan yuxarı 8 nəfər qeydiyyatdadır. Ən yaşlı sakin olan

Bunlardan 415 nəfər ilk dəfə səs verənlər, 1035 nəfər yaşlı nəslin nümayəndəsi, 10 nəfər 100 yaşdan yuxarı olan vətəndaşlardır. Saat 17.00-da artıq 25836 nəfər səs vermişdir ki, bu da ümumi seçicinin 71,32 faizi deməkdir.

49 sayılı Yevlax-Mingəçevir seçki dairəsinin sədri Etibar Hacıyev bildirdi ki, seçki dairəsində fəaliyyət göstərən 38 seçki məntəqələrindən 26-si Yevlax şəhərinin seçkilərinə xidmət edir. Məntəqə üzvləri seçkilərin rahat səs verməsi üçün hər bir şərait yaradılmışdır. Ümumi seçicilərin sayı 36823, ilk dəfə səs verən 800 nəfər, yaşlı nəslin nümayəndələri 781 nəfərdir. Seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə 7 ədəd veb-kamera quraşdırılmış, fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla yüksək səviyyədə təmin olunmuşdur. Məntəqə üzvləri seçkilərin rahat səs verməsi üçün böyük təşəbbüs göstərirdilər. 3, 4, 5, 6, 21, 22, 23, 24, 25 sayılı seçici

verdiyi məlumata əsasən, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 63 məntəqədən 50454 nəfər seçici öz iradəsini ifadə edəcəkdir. Seçicilərin 53 faizi qadın, 49 faizi kişidir. İlk dəfə səs verən 336 nəfər gəncə xüsusilə fəallıq göstərir. 80-100 yaşlı nəslin nümayəndəsi 1631 nəfər, 100 yaşdan yuxarı 16 nəfərdən ibarətdir ki, səsvermələri tam təmin olunmuşdur. Ənənələrinə sadıq qalan kəlbəcərlilər bu dəfə də səsverməyə təzdan gəlmiş, yüksək fəallıq göstərmişlər. Seçki prosesini 573 nəfər müşahidəçi izləyir. Saat 17.00 radələrində 37185 nəfər seçici səs vermişdir ki, bu da seçicilərin 73,7 faizi deməkdir.

Göygöl

101 sayılı Göygöl-Daşkəsən Seçki Dairəsinin əhatə etdiyi 74 seçki məntəqəsinin 46-si Göygöldə, 28-i isə Daşkəsəndə fəaliyyət göstərir ki, ümumi 42068 nəfər seçicini birləşdirir. Dairənin sədri Abbas Zalovun verdiyi məlumata görə, daire üzrə 612 nəfər ilk dəfə səs verəcəkdir. Şəffaf və demokratik seçkinin təminatı üçün bütün məntəqələrdə mövcud şərait yaradılmış, 9 məntəqəyə veb-kamera quraşdırılmışdır. Müşahidəçilər səsvermə prosesini izləyir, heç bir pozuntuya rast gəlinməyib. Seçicilərin 52 faizi qadın, 48 faizi kişidir. 80-100 yaşlı nəslin nümayəndəsi 950 nəfər, 4 nəfər isə 100 yaşdan yuxarıdır. Bir neçə məntəqədə olduq. Sözlən əsl mənasında Göygölin seçki məntəqələrində seçki fəallığı yüksək idi. Axsam saat 17.00 radələrində artıq 71,6 faiz seçici öz iradəsini ifadə etmişdir.

Goranboy

96 sayılı Goranboy seçki dairəsinin sədri Arif Abbasov bildirdi ki, dairəyə Goranboy rayonunun 40 məntəqəsi və Naftalan şəhərinin 5 məntəqəsi daxildir. Seçki tələblərinə uyğun keçirilməsi üçün real, yüksək standartlara uyğun şərait yaradılmışdır. Seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə 7 ədəd veb-kamera quraşdırılmış, fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla yüksək səviyyədə təmin olunmuşdur. Dairə üzrə ümumi 42906 nəfər seçici qeydiyyatda alınmışdır. Axsam saat 17.00 radələrində artıq 30985 nəfər istədiyi namizədlərə səs vermişdir.

97 sayılı Seçki Dairəsinin bütün məntəqələrində seçki sıxılığı və növbələr müşahidə olunurdu. Dairə sədri Faiq Məhərrəmov məntəqələrdə seçki fəallığını qeyd edərək, seçicilərin normal şəraitdə öz iradələrini ifadə etmələrini, azad-aydın və şəffaf şəraitdə öz səslərini verdiklərini bildirdi: 97 sayılı Goranboy-Ağdam-Tərər seçki dairəsi üzrə 56 seçki məntəqə var ki, burada 35304 nəfər səs verəcəkdir. Bunlardan Goranboyda 28 seçki məntəqəsi, Ağdamda 25 seçki məntəqəsi, Tərərdə 23 seçki məntəqəsi fəaliyyət göstərir. Şəffaf və demokratik seçkinin təminatı üçün bütün məntəqələrdə mövcud şərait yaradılmışdır. 6 məntəqəyə veb-kamera quraşdırılmışdır. Saat 17.00 radələrində artıq 29102 nəfər seçici öz iradəsini ifadə etmişdir.



94 sayılı Bərdə kənd seçki dairəsinin sədri Asif Hüseynov bildirdi ki, daire üzrə 54 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin sayı 45135 nəfərdir. 5 məntəqədə veb-kamera quraşdırılmışdır. Məntəqələrin bəzilərinə panduslar qoyulmuşdur. Dairədə 550 nəfər yerli müşahidəçi seçkinin gedişini izləmişdir. Dairə üzrə 877 nəfər ilk dəfə səs verənlərdir. 15 nəfər 100 yaşdan yuxarı seçici var. Ən yaşlı seçici 124 yaşlı Bərdə rayon Xəsil kənd sakinini Səməyə Alahverdiyevanın evinə daşınan seçki qutusu aparılmışdır.

Xaçmaz

Xudat şəhərinin mərkəzində yerləşən mədəniyyət sarayı. 56-3 sayılı seçki məntəqəsi. Komissiyasının bütün üzvləri iş başındadır. Seçicilər əllərində şəxsiyyət vəsiqələri səs vermək üçün növbə gözləyirlər. Məntəqənin sədri Cabbar Ağaliev bildirir ki, məntəqəmiz 1470 nəfər seçicini əhatə edir. İşimiz seçki təlimatlarına uyğun şəkildə qurulmuşdur. Komissiya normal işləyir, seçicilər sərbəst, azad səs verirlər. Məntəqədə veb-kamera quraşdırılıb. Seçkinin 10 nəfər yerli müşahidəçi izləyir. ATƏT-in müşahidəçiləri də burada olurlar.

Məntəqədə MDB-dən gəlmiş müşahidəçilər ilə rastlaşın. Onların da təəssüratlarını öyrənin. Beynəlxalq müşahidəçi Murat Paizulayev deyir: "Rusiya Federasiyasından gəlmişik. 4 nəfərlik. Bir neçə dəqiqədir ki, seçki prosesini izləyirik. Burada hər şey qanun çərçivəsində icra olunur. Səsverməyə heç kəs müdaxilə etmir".

Saat 12-dir. 56 sayılı Xaçmaz kənd Dairə Seçki Komissiyasının sədri Zöhrab Səferov səsvermənin bu saatla olan nəticələrini barədə məlumat verərək deyir: "Artıq dairəmiz üzrə 20.177 nəfər, yeni seçicilərin 44,16 faizi səs verib. Bu rəqəm seçki fəallığından xəbər verir. Məlumat üçün deyim ki, səsverməni 471 nəfər yerli müşahidəçi izləyir. ATƏT-in, MDB-nin və DTİHB-nin (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) müşahidəçiləri məntəqələrimizdə olurlar. Dairəyə hələlik heç bir qanun pozuntusu və hər hansı bir məsələ ilə əlaqədar şifahi məlumat daxil olmamışdır.

"Respublika".

Haluk İpək: Prezident seçkiləri yüksək səviyyədə keçirildi

Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirildi. Bütün namizədlərə bərabər şərait yaradılmışdır. Müşahidələr zamanı heç bir hüquq pozuntusu qeydə alınmadı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri TURKPA müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək qeyd edib ki, seçki müşahidələri Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində də aparılıb. Min məntəqədə veb-kameraların quraşdırıldığı deyən o, yüksək missiyasının rəhbəri əlil və görmə qabiliyyətini itirmiş şəxslərin də seçki hüquqlarından istifadə etmələrinə şərait yaradıldığını bildirib. O qeyd edib ki, seçkilər yüksək səviyyədə keçirilib. Seçki prosesini MSK-nın veb-saytından onlayn formada izləmək mümkün olub. Qonaq ümumilikdə bütün prosesin öz qaydasında getdiyini vurğulayıb.

AZƏRTAC

Avstraliyalı müşahidəçi: Azərbaycanda seçki şəffaflığı tam təmin olunub

Seçki prosesi qanun çərçivəsində keçirildi və biz heç bir neqativ hal müşahidə etmədik.

AZƏRTAC xəbər verir ki, bunu Avstraliya parlamentinin deputatı Kelli Kraik Robert keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycanda seçki prosesi, ilk növbədə, öz şəffaflığı ilə diqqəti çəkir. Avstraliyadan olan müşahidəçinin sözlərinə görə, o, bu təcrübəni ölkəsində tətbiq etmək üçün təşəbbüs irəli sürəcək.

"Azərbaycanda seçicilərin barməğlini mürəkkəblə işarələnməsi və məntəqələrdə veb-kameraların quraşdırılması seçkinin şəffaflığından xəbər verir. Mən bu səfər zamanı Azərbaycanla bağlı bir çox yenilikləri öyrəndim", - deyə Kelli Kraik bildirib.

AZƏRTAC

İsveçrədə Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulub

Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar İsveçrə Konfederasiyasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub. 17 sayılı Yasamal üçüncü seçki dairəsinin 42 sayılı seçki məntəqəsində səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçib.

AZƏRTAC xəbər verir ki, səsvermə Azərbaycan Respublikası Konstitusiyası, Seçki Məcəlləsi və bu sahədəki digər qanunvericilik aktlarına uyğun keçirilib.

Azərbaycanın Bərndəki səfirliyində yaradılmış seçki məntəqəsində səfirlik əməkdaşları ilə yanaşı, ölkəmizin Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri və SOCAR-ın bu ölkədəki nümayəndəliyinin əməkdaşları, İsveçrədə və həmçinin Lixtenşteyn Knyazlığında yaşayan və ya ezamiyyətdə olan, seçki hüququna malik Azərbaycan vətəndaşları səs veriblər.

Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.

AZƏRTAC

Asiya Parlament Assambleyası: Azərbaycan xalqı öz iradəsini ifadə edərək dəstəklədiyi namizədə səs verdi

Azərbaycan xalqı öz iradəsini ifadə edərək dəstəklədiyi namizədə səs verdi. Bu seçkilərin Azərbaycan xalqı üçün uğurlu olmasını arzulayıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 11-də Azərbaycan keçirilən prezident seçkilərini izləyən Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, Assambleyanın xüsusi nümayəndəsi, Türkiyə Böyük Millət Məclisinin deputatı Burhan Kayatürk müşahidəçilərin yekunlarına dair təşkil edilən mətbuat konfransında deyib.

B.Kayatürk bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti gün ərzində həm paytaxtın mərkəzində, həm də şəhəratrafi qəsəbələrdə səsvermə prosesinin gedişini müşahidə edib. Səsvermə prosesinin azad və şəffaf şəkildə keçdiyini söyləyən xüsusi nümayəndə əlavə edib ki, məntəqələrdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin sərbəst müşahidə aparması üçün hər cür şərait yaradılmışdır.

Mətbuat konfransında çıxış edən Banqladəş parlamentinin üzvü Nazrul İslam Çovdhuri də səsvermə prosesinin çox yüksək səviyyədə keçirildiyini vurğulayaraq 11 aprel prezident seçkilərini nümunəvi seçkilər kimi qiymətləndirib.

AZƏRTAC

Türkiyəli deputatlar: Seçkilər yüksək səviyyədə təşkil edilib

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edilib. Hər şey qaydasında davam edir, indiyədək heç bir problemə rastlaşmamışıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Necdet Ünüvar deyib. Türkiyəli deputat 11 aprel tarixinin Azərbaycan xalqı üçün önəmli bir gün olduğunu qeyd edib. O deyib ki, Azərbaycan strateji əhəmiyyəti olan mühüm bir ölkədir. Bu seçkilərə böyük maraq var.

Necdet Ünüvar səsvermə başlayandan müxtəlif seçki məntəqələrində olduqlarını, prosesi yaxından izlədiklərini deyib.

Milliyətçi Hərəkat Partiyasından deputat Kamil Aydın da seçkilərə çox yaxşı hazırlıq işlərinin görüldüyünü bildirdi: "Bir çox seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmişik və hər şey yüksək səviyyədə təşkil olunub. Seçkilərin bu cür keçirilməsi ölkədə demokratiyanın inkişafından xəbər verir".

AZƏRTAC

Ər-Riyadda Azərbaycan prezidenti seçkilərində səsvermə başa çatıb

Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində yaradılmış seçki məntəqəsində yerli vaxtla saat 19.00-da səsvermə başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu məntəqə üzrə konsulluq qeydiyyatında olan vətəndaşlarımızın mütləq əksəriyyəti səsvermədə iştirak edib.

AZƏRTAC

"ELS":

"exit-poll"un nəticələrinə əsasən prezident seçkilərində İlham Əliyev 82,71 faizlə səsə liderdir

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi 11 aprel prezident seçkiləri ilə bağlı 118 seçki dairəsinin 300 seçki məntəqəsində "exit-poll" keçirib.

AZƏRTAC xəbər verir ki, "exit-poll"da 60 min anketdən istifadə edilib. Sorğunun ilkin nəticələri səsvermə başa çatdıqdan sonra ictimaiyyətə açıqlanıb. Nəticələrə əsasən səs-lər namizədlər arasında aşağıdakı kimi bölünüb:

Əliyev İlham Heydər oğlu - 82,71 faiz
Əlizadə Araz Məmməd Mübariz oğlu - 1,87 faiz
Hacıyev Hafiz Ələmdar oğlu - 2,01 faiz
Həsənzadə Qüdrət Müzəffər oğlu - 4,23 faiz
Məmmədov Sərdar Cəlal oğlu - 3,56 faiz
Nurullayev Razi Qulaməli oğlu - 0,92 faiz
Oruc Zahid Məhərrəm oğlu - 3,37 faiz
Quliyev Fərac İbrahim oğlu - 1,33 faiz
Sorğuda iştirak edənlərin 55,1 faizini kişilər, 43,1 faizini qadınlar təşkil edib. Yaş kateqoriyalarına görə respondentlərin 3,9 faizi 18-19 yaş, 17,1 faizi 20-29 yaş, 23,2 faizi 30-39 yaş, 19,4 faizi 40-49 yaş, 19,1 faizi 50-59 yaş və

Mahmud Erol Kılıç: İnanıram ki, Azərbaycan xalqı ən yaxşı seçimini edəcək

Bu gün gəldiyim seçki məntəqələrinin hamısında səsvermə prosesi normal davam edir. Hər hansı nöqsan müşahidə olunmayıb. Ümidvarıq ki, bu seçki Novruz bayramı günlərinin ardınca Azərbaycan xalqına daha bir sevinc, rifah gətirəcək. İnanıram ki, Azərbaycan xalqı ən yaxşı seçimini edəcək.

Bu sözləri 20 sayılı Nərimanov II seçki dairəsinin 16 sayılı seçki məntəqəsində səsverməni müşahidə edən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi, professor Mahmud Erol Kılıç AZƏRTAC-a müsahibəsində deyib.

Beynəlxalq müşahidəçi qeyd edib ki, seçkilərin təşkilində Azərbaycan texnoloji cəhətdən ən mükəmməl vasitələri tətbiq edib.

AZƏRTAC



15,6 faizi 60 yaşında və ondan yuxarı olub. Bundan başqa, səsvermə prosesinin təkilini respondentlərin bu cür qiymətləndirib: 96,9 faiz müsbət, 1 faiz mənfi.

AZƏRTAC

"Euronews" Azərbaycandakı prezident seçkiləri ilə bağlı reportaj yayımlayıb

"Euronews" kanalı Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı reportaj yayımlayıb. AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanda prezidentliyə 8 namizədin qeydə alındığı vurğulanır. Bildirilir ki, ölkə üzrə seçicilərin sayı 5 milyon çoxdur.

Videoreportajda Azərbaycandakı seçkilərin həm ölkə, həm də region üçün əhəmiyyətindən bəhs olunur. Qeyd edək ki, Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün dünyanın aparıcı KİV-ləri də daxil olmaqla, 120-yə yaxın jurnalist ölkəmizdə səfərdədir. Onlar arasında "The Washington Times", "The Hill", "The Jerusalem Post", "The Times of Israel", "Daily Caller", "Muslim World Today", "The Algerianer", "Independent Journal Review", "RAI" TV, "NewEurope", "Al Jaazeera", ORT, RTR, Rossiya Səqodnya, Daily Times, TRT World və digər KİV-lərin nümayəndələri var.

AZƏRTAC



111 yaşlı Qazax rayon Kəməli kənd sakinini Nəbiyeva Səyali Abdulla qızının səhətinəki problemlə əlaqədar ünvanına daşınan qutu aparılaraq, səsvermədə onun da iştirakı təmin edilmişdir.

Tovuz

Tovuz rayonunda 105 sayılı seçki dairəsindəki vətəndaşlarla tanış olmaq üçün daire seçki komissiyasının sədri Məhdi Həsənov müraciət etdik. O, qeyd etdi ki, dairədə 41 məntəqə fəaliyyət göstərir. Dairə üzrə 47288 nəfər səsvermə hüququna malikdir. Bundan 109 nəfər ilk dəfə səs verirlər. Seçicilərin 1250 nəfəri 80-100 yaşarası, 6 nəfər isə yaşlı yüzdən yuxarı olan vətəndaşlardır. Dairə üzrə 400 nəfər yerli müşahidəçi vardır. Həmçinin, 4 nəfər ATƏT-dən, 4 nəfər isə MDB-dən olmaqla 8 xarici müşahidəçi bu dairedə seçkiləri izləyib.

106 sayılı Tovuz-Qazax-Ağstafa daire seçki komissiyasının sədri İlqar Hüseynov bildirdi ki, məntəqələrdə seçicilərin səsverməsi üçün bütün zəruri tədbirlər görülmüşdür. O, qeyd etdi ki, daire üzrə 47255 nəfər seçici vardır. Tovuz rayonundan 26712 nəfər, Qazaxdan 13554, Ağstafadan isə 6980 nəfər seçici vardır. Dairə üzrə 8 məntəqədə veb-kamera quraşdırılmışdır. Lazım olan məntəqələrdə fiziki qüsurlu insanların səsvermədə iştirakı üçün panduslar quraşdırılmışdır. Bütün məntəqələrdə daşınan qutular vardır. Dairə üzrə ən yaşlı seçici 106 yaşlı Tovuz rayonu aşağı Quşçu kənd sakinini Süleymanova Nərgiz Musa qızıdır. Onun istəyi ilə daşınan qutu ünvanına aparılaraq səs verməsi şərait yaradılmışdır. Dairə üzrə 377 nəfər yerli müşahidəçi iştirak edir.

Ağstafa

108 sayılı Ağstafa seçki dairəsinin sədri Teymurlan Eyyubovdan aldığımız məlumata görə daire üzrə 42445 nəfər seçici vardır. Dairədə 38 məntəqə fəaliyyət göstərir. 8 məntəqəyə veb-kamera quraşdırılmışdır. Dairə üzrə 269 nəfər ilk dəfə səsvermə hüququna malikdir. 6 nəfər sakinin yaşı 100-dən yuxarıdır. Ən yaşlı sakin Ağstafa rayon Xətai kənd sakinini 115 yaşlı Yaqubəliyeva Balnabat Qurban qızıdır. Balnabat nənin evinə daşınan seçki qutusu aparılmışdır. ATƏT-dən 2, MDB-dən 2 nəfər olmaqla 4 xarici və 432 nəfər yerli müşahidəçi seçkiləri müşahidə edib. Məntəqələrin bir neçəsində panduslar quraşdırılmışdır. Baş çəkdiyimiz məntəqələrin hamısında seçki fəallığının şahidi olduq.

Tərər

95 sayılı Tərər seçki dairəsinin sədri Həmid Mehdiyevdən aldığımız məlumata görə, dairənin ərazisində 38 seçki məntəqəsi fəaliyyət göstərir. Dairə üzrə seçicilərin sayı 40925 nəfər təşkil edir. İlk dəfə səs verənlərin sayı 141, yaşlı sakinlərin sayı isə 1434 nəfərdir. 80-100 yaş arası seçicilərin sayı 1417 nəfərdir. 17 nəfər 100 yaşdan yuxarıdır. Qeyd etmək lazımdır ki, 88 yaşlı Əhmədov Yedigər özü məntəqəyə səs vermək üçün gəlmişdir. 95 sayılı dairənin 8 məntəqəsində veb-kamera quraşdırılmışdır. Seçkini müşahidə etmək üçün 390 nəfər yerli, 2 nəfər ATƏT-dən, 2 nəfər isə MDB-dən müşahidəçi də qeydiyyatdan keçmişdir.

Yevlax

48 sayılı Yevlax seçki dairəsində olan 31 məntəqə saat 8-dən öz qapısını seçicilərin üzünə açmışdır. Seçicilər böyük sevinc hissi ilə yüksək şərait yaradılmış məntəqələrə daxil olub, kabinəyə girərək, bülleteni xatırlayıb, öz iradəsini ifadə edərək, xalqın gələcəyinin qarantı olan, layiqli namizədin səs verirdilər. Seçki dairəsinin sədri Yaşar Abbasov qeyd etdi ki, Yevlax seçki dairəsində 31 məntəqə fəaliyyət göstərir ki, burada 34727 nəfər seçici qeydiyyatda alınmışdır.

İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir

Yeni Azərbaycan Partiyası prezident seçkilərinin başa çatması ilə bağlı tənənəli tədbir təşkil edib

Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərinin başa çatması ilə bağlı Bakıda tənənəli tədbir keçirib. AZƏRTAC xəbər verir ki, partiyanın mərkəzi qərargahının qarşısındakı Sahil bağında keçirilən tədbirdə YAP-ın rəhbər strukturlarının və şəhər ictimaiyyətinin nümayəndələri, partiyanın çoxsaylı fəalları iştirak ediblər.

Seçkiöncəsi YAP-ın təşkil etdiyi "İlhamla irəli" təşviqat kampaniyasının əzəmətli yekun tədbiri olan toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov iştirakçıları prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. O deyib: "Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu münasibətlə hörmətli Prezidentimizi və Yeni Azərbaycan Partiyasını təbrik edirik. Bu qələbə İlham Əliyevin möhtəşəm qələbəsidir. Bu qələbə, eyni zamanda, bütün Azərbaycan xalqının qələbəsidir. Ona görə ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi Azərbaycanın yeni inkişafı, yüksəlişi, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının öz gələcəyinə ümidlə baxması deməkdir. Buna görə də bütün Azərbaycan xalqı bu qələbəni hamılıqla bayram edir. Bu gün Bakının hər bir küçəsində keçirilən şənlik bu qələbə ilə əlaqədardır. Azərbaycan xalqı bu qələbəni



qeyd etməyi özünə borc bilir. Azərbaycanın Prezidenti olmaq İlham Əliyevin taleyidir, alın yazısıdır".

Əli Əhmədov vurğulayıb ki, Azərbaycanın bu günü də, gələcəyi də İlham Əliyevlə bağlıdır. Seçkilərdəki qələbə növbəti yeddi ildə Azərbaycanın inkişafı, 15 ildə başlanmış işlərin davam etdirilməsi, nailiyyətləri daha da artırılması deməkdir. "Hesab edirəm ki, bu qələbənin əsasında Azərbaycan xalqının İlham Əliyevə olan dərin etimadı, inamı dayanır. Xalq öz rəhbərinə inandı və ona səs verdi. Bu qələbənin qazanılmasında Yeni Azərbaycan Partiyasının, sizin hər birinizin



böyük zəhməti var. Bizim gənclərimiz, qadınlarımız, aqsaqqallarımız - hər kəs İlham Əliyevin qələbəsini təmin etmək üçün əlindən gələni etdi, bu qələbəyə öz töhfəsini verdi. Göstərdiyiniz fədakarlığa görə sizin hər birinizə minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbəni Azərbaycan xalqının İlham Əliyevə inam və etimadı, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün öz sədrinin yolunda fədakarlıq göstərmək istəyi təmin edib", - deyərək YAP sədrinin müavini-icra katibi vurğulayıb.

Ə.Əhmədov seçkilərdə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Prezidenti seçilən İl-

ham Əliyevi tədbir iştirakçıları, partiyanın bütün üzvləri adından təbrik edib, ona Azərbaycanın inkişafı, xalqımızın rifahı naminə yeni-yeni uğurlar diləyib.

Azərbaycan Milli Elmlər Akademiyası prezidenti, akademik Akif Əliyev çıxış edərək deyib ki, bu gün ölkəmizin həyatında olduqca əlamətdar, tarixi bir gündür. Bütün xalq bayram əhval-ruhiyyəsindədir. Müdrik və qədirlən Azərbaycan xalqı növbəti dəfə tarixi bir seçim edib. Mürəkkəb iqtisadi və siyasi reallıqlarla müşayiət olunan müasir dövrdə sabitliyə, inkişafa, sosial-iqtisadi, mədəni-mənəvi tərəqqiyə, demokratik

dəyərlərə, İlham Heydər oğlu Əliyevə səs verib.

"Bu böyük tarixi qələbəyə bütün xalqımız sevinir. Azərbaycan ziyalıları, respublikamızın intellektual elitası bu gün xüsusi qurur və sevinc hissləri yaşamaqdadır. Çünki bu qələbə siyasi liderin fərdi uğuru, şəxsi nailiyyəti olmaqdan daha çox xalqın öz tarixi taleyi qarşısında milli məsuliyyətin və vətəndaş cavabdehliyinin göstəricisidir. Bu qələbə həm də Yeni Azərbaycan Partiyasının qələbəsidir. Bu partiya həyata keçirdiyi missiyanın ümummilli miqyası baxımından xalqımızın bütün təbəqələrini, xüsusən çoxsaylı ziyalıları öz ətrafında birləşdirən ümummilli hərəkat olaraq meydana çıxıb. Bu partiya 30 ilə yaxın müddətdə müstəqil Azərbaycanla birgə addım atıb, onunla eyni uğur, inkişaf taleyi yaşayıb. Yeni Azərbaycan Partiyasının liderinin növbəti dəfə prezident seçilməsi onu sübut edir ki, partiya bu gün də Azərbaycanın sabaha gedən yollarına işıq salmaqdadır. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Siz YAP-ın lideri İlham Əliyevə səs verməklə, eyni zamanda, Azərbaycanın inkişafına, işıqlı gələcəyinə, demokratik inkişaf yoluna, ölkəmizin sosial-iqtisadi tərəqqisinə səs vermişiniz", - deyərək Əli Əliyevə qeyd edib.

Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub.

AZƏRTAC

Fransanın "Opinion Way" Tədqiqatlar İnstitutu prezident seçkiləri ilə bağlı "exit-poll"ün nəticələrini açıqlayıb

Fransanın "Opinion Way" Tədqiqatlar İnstitutu "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə 11 aprel prezident seçkilərində səs verənlər arasında keçirdiyi "exit-poll"ün nəticələrini açıqlayıb.



AZƏRTAC xəbər verir ki, "exit-poll"ün nəticələrinə əsasən, prezidentliyə namizədlər İlham Əliyev 86,53 faiz, Araz Əlizadə 1,21 faiz, Hafiz Hacıyev 1,73 faiz, Qüdrət Həsənzadə 3,1 faiz, Fərəc Quliyev 1,03 faiz, Sərdar Məmmədov 2,81 faiz, Razi Nurullayev 0,67 faiz, Zahid Oruc 2,92 faiz səs toplayıblar.

"Exit-poll" 118 seçki dairəsi üzrə 210 məntəqədə 11 min 495 nəfər arasında keçirilib.

AZƏRTAC

İlk dəfə səs verənlər

Müstəqilliyimizin parlaq gələcəyinin qarantına sarsılmaz inamımızı ifadə etdik

Xalqımız dünən böyük tarixi hadisəni yaşadı. Bu 11 aprel prezident seçkiləridir. Bu gün hər bir vətəndaşımız görür ki, müstəqil Azərbaycan çağdaş tarixinin ən şərəfli dövrünü yaşayır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi müstəqillik tarixinin əsl intibah, inkişaf mərhələsi olub, dünyada dövlətimizin qüdrət və siyasi nüfuzunu möhkəmlənib. Vətənimizin region lideri dövlətinə çevrilib. Bir sıra mənbələrdə oxumuşam ki, hələ 2003-cü ildə Prezident seçkiləri öncəsi ümummilli liderimiz İlham Əliyev haqqında uzaqgörənliklə söylədiyi "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" müdrik kəlamının həqiqət olduğunu tarix və zaman bütün dünyaya göstərdi. Belə ki, Prezident İlham Əliyev ulu öndərin siyasətini, milli inkişaf siyasətini

dönmədən və uğurla həyata keçirərək ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatının davamlı inkişaf strategiyasını formalaşdırdı. Dövlətimizin başçısının himayədən olunduğu gənclər ordusu məhz bu inkişaf strategiyasında ön sıralardadır.

Bu bir faktdır ki, hazırda gənclər ölkə əhalisinin 30 faizindən çoxunu təşkil edir. Müstəqil respublikamızda gənclərin təhsili, hərəfəli inkişafı və fəallığı üçün hər cür şərait yaradılıb. Gənclər siyasəti haqqında Dövlət proqramının qəbulu, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilə dair Dövlət Proqramı"nın uğurlu icrası, Gənclər Fondunun yaradılması, Gənclər mərkəzlərinin və evlərinin tikilib istifadəyə verilməsi, gənclər üçün prezident mükafatının təsis edilməsi, nəhayət gənclərin dövlət işlərinə irəli çəkilməsi, Azərbaycan dövlətinin gənclərə

göstərdiyi diqqət və qayğının ayarı göstəricisidir. Bunun müqabilində gənclər də ölkəmizin ictimai-siyasi həyatında daim yüksək fəallıqla iştirak edirlər və cəmiyyətdə gedən proseslərin aparıcı qüvvəsinə çevrilirlər. Gəncləri seçkilərdə fəal iştiraka cəlb etmək üçün istər dövlət, istərsə də qeyri-hökumət təşkilatları tərəfindən mühüm tədbirlər və layihələr həyata keçirilir. Xüsusən, ilk dəfə səs verənlərlə müntəzəm məarifləndirici işlər aparılır, müxtəlif təlimatlar keçirilir, yaşlı nəslin nümayəndələri ilə görüşlər təşkil olunur.

Sevindirici haldır ki, gənclər də cəmiyyətimizin bir üzvü kimi öz konstitusional hüquqları olan seçmək və seçilmək hüquqlarından istifadə edirlər. Məsələn, Milli Məclisə və bələdiyyələrə keçirilən seçkilərdə iştirak, habelə namizəd olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş sənzi gənclərin böyük bir hissəsinə

seçilmək hüquqlarından faydalanmağa şərait yaradıb. Hər bir gəncin həyatında heç axt unudulmayan məqamlar var. Bunlardan biri orta təhsili başa vurub attestat almaqdır. Çünki attestatı alan hər bir gənc artıq müstəqil həyata qədəm qoyur və gələcək inkişaf yolunu müəyyənləşdirir. Lakin 18 yaşına çatmaq və seçkiyə iştirak etmək hüququ qazanmaq tamamilə başqa bir məsuliyyətdir. Bu, vətəndaşlıq məsuliyyətidir. Beləliklə, biz Azərbaycan vətəndaşı kimi vətənimizin və öz gələcəyimizin səs vermək hüququ qazanırıq. Kime səs vermək sualı ilə qarşılaşanda dövlətimizin müstəqilliyini və inkişafını təmin edən seçirik.

Ölkəmizdə aprelin 11-də Prezident seçkilərində iştirak edən on minlərlə gəncin sırasında olmağımızdan qürur hissi duyuram. 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. 2017-ci ildə Binəqədi rayonundakı 182 sayılı tam orta məktəbi qızıl medalla bitirmişəm, eyni ildə qəbul imtahanlarında 641 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşam, hazırda birinci kurs tələbəyəm.

Ötən gün respublikamızın hər yerində olduğu kimi, 12 sayılı Qaradağ-Binəqədi-Yasamal DSK-nin Xocahəsən qəsəbəsindəki 217 sayılı məktəbdə yerləşən 24 sayılı seçki məntəqəsində də seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi şahidi oldum. Seçkilərin rahat, sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdır. Məntəqə seçki komissiyasının sədri Zərifə Yusifoğlu bildirdi ki, məntəqə 1438 nəfər seçicini əhatə edir və hər bir seçici bülleteni götürüb kabinetə istədiyi namizədə səs verir. Qəsbə sakinlərinin yaşlı nəslin nümayəndələri Əkbərova Güllü Allahyar qızı, Məmmədov Elmira Həsən qızı, Əliyev Sabir Müslüm oğlu müstəqil respublikamızın daha sürətli inkişafının, tərəqqisinin və sabitliyinin qarantına səs verdiklərini ehtəşamlı bəyan ediblər. Mən və həmyaşıdlarım Nuranə Umudova, Lamiyə Güllüoğlu və başqaları səs verməyə milli müstəqilliyimizin parlaq gələcəyinin qarantı olan sarsılmaz inamımızı ifadə etdik. Yaxşı bilirəm ki, bizim seçimimiz bundan sonra da həm ölkəmizin gələcək inkişafında, həm də öz karyeramızı qurmaqda mühüm rol oynayacaq.



Ramil QOCAYEV, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin I kurs tələbəsi.

"Daily Mail": Aparılan sorğuların nəticələrinə əsasən Azərbaycan vətəndaşlarının 80 faizdən çoxu prezident seçkilərində İlham Əliyevi dəstəkləyir


Aprəlin 11-də Britaniyanın nüfuzlu "Daily Mail" qəzetində "Associated Press" agentliyinin istinadən Azərbaycanda keçirilən prezident seçkilərindən bəhs edən məqalə dərc olunub. Məqalədə ölkə vətəndaşlarının əksəriyyətinin hazırkı Prezident İlham Əliyevi dəstəklədiyini bildirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın keçirilən müxtəlif sorğuların nəticələrinə əsasən əhalinin 80 faizdən çoxunun mehriban İlham Əliyevi dəstəkləməsinin səbəblərinin son illər ölkədə aparılan uğurlu və müdrik siyasət olduğunu vurğulanır.

Məqalədə deyilir ki, ulu öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyev bu gün Azərbaycan vətəndaşları tərəfindən sabitliyin və təhlükəsizliyin qarantı kimi qəbul edilir. Çünki 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycanda yaranan xoş və çətinliklərin qarşısının alınmasında, ölkənin inkişaf yoluna çıxarılmasında Heydər Əliyevin xidmətlərini xalq unutmur və unutmayacaq.

Yazıda bildirilir ki, payıza planlaşdırılan prezident seçkiləri aprelə keçirilib. Rəsmilər bunu ölkənin 2018-ci ilin sonlarında yüksək səviyyəli tədbirlərlə ev sahibliyi edəcəyi ilə bağlı olduğunu deyirlər.

"Daily Mail"-də vurğulanır ki, 10 milyonluq əhəli olan müsəlman ölkəsinin Prezidenti qərböyümlü siyasət həyata keçirməklə Azərbaycanın enerji və təhlükəsizlik maraqlarını məharətlə müdafiə edir.



AZƏRTAC

"Ray" Monitoring Mərkəzi: İlham Əliyev 84,49 faiz səsə irəlidedir

"Ray" Monitoring Mərkəzinin keçirdiyi "exit-poll"ün nəticəsinə əsasən, seçkilərdə hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,49 faiz səsə irəlidedir.

AZƏRTAC "Sechki-2018.az" saytına istinadla xəbər verir ki, Mərkəzin rəhbəri Rizvan Abbasov, "exit-poll"ün nəticələrinə görə, səsvərmədə seçkilərin 72,3 faizinin iştirak etdiyini bildirib.



Sonrakı yerlərdə namizədlər yığdıqları səs üzrə belə sıralanıb:

Qüdrət Həsənzadə - 3,72 faiz; Zahid Oruc - 3,21 faiz; Sərdar Cəlalov - 3,04 faiz; Araz Əlizadə - 1,65 faiz; Hafiz Hacıyev - 1,57 faiz; Fərəc Quliyev - 1,46 faiz; Razi Nurullayev - 0,86 faiz.

"Ray" Monitoring Mərkəzi "Exit-poll"u 48 seçki dairəsi üzrə 350 məntəqədə 26 min 624 nəfər arasında keçirib.

AZƏRTAC

İƏT nümayəndə heyətinin rəhbəri: Azərbaycan xalqına uğurlu və parlaq gələcək arzu edirik

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqına 54 ölkə daxildir. Azərbaycan Milli Məclisi də bu qurumun üzvüdür. Azərbaycanda 20-dən çox seçki məntəqəsində olduq və səsvərmə prosesi yüksək səviyyədə keçdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatı Parlament



İttifaqının baş katibi Mahmud Erol Kılıç səsvərmə prosesi ilə bağlı apardıqları müşahidələrin yekununa dair mətbuat konfransında deyib.

Mahmud Erol Kılıç bildirib ki, seçki məntəqələrində seçkilərlə, məntəqə komissiyalarının üzvləri və müşahidəçilərlə söhbətlərdən hər iki tərəf məmnunluqla ayrılıb. Seçkilər şəffaf, ədalətli və qanunlar çərçivəsində keçirilib. Biz heç bir nöqsan aşkar etməmişik. Azərbaycan xalqına uğurlu və parlaq gələcək arzu edirik.

AZƏRTAC

QDİƏT PA-nın vitse-prezidenti: Azərbaycanda prezident seçkiləri tam qanunauyğun şəkildə keçdi

Azərbaycanda prezident seçkiləri tam qanunauyğun şəkildə keçdi. Müşahidələrimiz zamanı heç bir pozuntu hallarına rast gəlmədik.



AZƏRTAC xəbər verir ki, bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti Piter Kanyer mətbuat konfransında bildirdi.

Mətbuat konfransında beynəlxalq müşahidəçilər Yunanıstan parlamentinin deputatı Simeon Kedikoğlu da seçkilərin yüksək səviyyədə keçdiyini deyib. O qeyd edib ki, seçkilərdə gənclərin fəallığını müşahidə etmək xüsusilə müsbət haldır. O, ölkəsində də gənclərin seçkilərdə bu dərəcədə fəal olmalarını arzuladığını deyib. Yunanıstanlı deputat, ümumilikdə, bütün prosesin öz qaydasında gətdiyini vurğulayıb.

AZƏRTAC

Prokurorluq orqanlarına seçki qanunvericiliyinin pozulması ilə əlaqədar müraciət daxil olmayıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seçkilər zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğu orqanlarına hər hansı müraciət daxil olmayıb.

AZƏRTAC

Prezident seçkiləri ilə bağlı məhkəmələrə müraciətlər daxil olmayıb

Məhkəmələrdən əldə olunmuş məlumatlara əsasən bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin aprelin 11-də keçirilən seçkiləri zamanı seçki qanunvericiliyinin tələblərinin pozulmasına dair bu işlərə baxmaq səlahiyyəti olan apellyasiya instansiyası məhkəmələrinə heç bir şikayət daxil olmayıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, seçki prosesinin gedişatında hər hansı insidentlə bağlı rayon (şəhər) məhkəmələrinə də müraciət edilməyib.

AZƏRTAC

Parisdə azərbaycanlıların həmrəylik aksiyası keçirilib

Paris Azərbaycan Evinin təşkilatçılığı ilə aprelin 11-də Fransanın paytaxtında bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəylik aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada "Her zaman, her yerdə səninləyik, Azərbaycan!", "Vətəndən kənardə Vətənin adını uca tutun!", "Azərbaycan Suriya deyil, olmayacaq dal!", "Bizim gücümüz birliyi-mizdədir!" və digər şüarlar səsləndirilib.

Paris Azərbaycan Evinin rəhbəri Mirvəri Fətəliyeva aksiyada çıxış edərək bildirib ki, xaricdə yaşayıb ürəyi vətən eşiqi ilə döyünən hər bir azərbaycanlı müstəqil ölkəmizin uğurları ilə qürur duymalıdır.

Fransada yaşayan soydaşlarımız adından çıxış edən diaspor rəhbəri həmyerlilərimizi Azərbaycan dövlətinin maraqları uğrunda sıx birləşərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yayılmasında daha fəal olmağa çağırıb.

M.Fətəliyeva, eyni zamanda, xaricdəki soydaşlarımızı informasiya əsrində daha diqqətli və operativ



şəkildə tarixi vətənin mənafevi uğrunda həmrəylik göstərməyə səsləyib. Aksiyada, həmçinin bu gün Azərbaycanın inkişafına qısqancılıqla yanaşan, ölkəmizin imicinə xələf gətirmək istəyən bəzi qüvvələrin apardığı çirkin kampaniyaya qarşı etiraz səsləndirilib, bu dairələrin öz məqsədlərinə nail ola bilməyəcəkləri bəyan edilib.

Azərbaycan diasporunun üzvü Zakir Məmmədov AZƏRTAC-a müşahidəsində bildirib: "Bu gün Azərbaycan dövləti və xalqı ilə həmrəyliyi bizlərdə

üçün bir tədbirdə toplaşmışıq. Bu gün xalqımız üçün həlledici gündür. Mehriban bu gün həmrəy və bir-birimizə dəyərli olmalıyıq. Təəssüf ki, bu gün ölkəmizin sabitliyinə xələf gətirməyə cəhd edən bəzi insanlar var. Üzüm buradan bütün azərbaycanlılara tutaraq, onları harada olmalarından asılı olmayaraq birlik nümayiş etdirməyə səsləyirəm. Birliyimiz qələbəmizdir. Bütün Azərbaycan xalqını salamlayıram".

Azərbaycan diasporunun başqı bir üzvü Rza Zeyni isə diqqətə çatdırıb: "Fransada yaşayan azərbaycanlılar olaraq bir araya gələrək xalqımızla, dövlətimizlə həmrəyliyi bildirdik. Biz bu gün xalqımızın yanında olduğumuzu göstərmək istəyirik. Avropada müəyyən qruplar var ki, ölkəmizin nüfuzuna, imicinə xələf gətirmək istəyir, yalan və böhtan dolu xəbərlər, fikirlər yaymağa çalışırlar. Biz onlara etirazımızı bildirdik. Arzumuz Azərbaycanı daha da güclü görmək, daim onun nailiyyətləri ilə sevinməkdir. Azərbaycan dövlətinə dəstəkləyirik. Hər an ölkəmiz, xalqımız üçün səfərbər olmağa hazırıq".

AZƏRTAC

Ağbircək Zinyət Həsənova:**Mən ölkəmizin inkişafına, firavanlığına, əmin-amanlığına səs vermişəm**

Seçib-seçilmək hüququ olan hər bir vətəndaşın prezident seçkilərində səs verməsinə təmin etmək üçün məntəqə seçki komissiyalarında hər cür şərait yaradılıb. Hərəkət etməkdə çətinlik çəkən əhli seçicilərin öz iradələrini ifadə etmələri üçün səyyar səsvermə qutuları onların evlərinə aparılır. Belə seçicilərdən biri də ömrünün 88-ci baharını yaşayan ağbircək Zinyət Həsənovadır.



AZƏRTAC xəbər verir ki, aprelin 11-də 8 sayılı Binəqədi ikinci Seçki Dairəsinin 27 sayılı seçki məntəqəsinin əməkdaşları Zinyət nənənin yaşadığı ünvan bülleten və səyyar səsvermə qutusu götürmüşdür.

Seçici siyahısını imzalayan sonra seçki bülletenini alıb işarələyən və səsvermə qutusuna salan Zinyət Həsənova dedi:

"Mən çox seçkilərdə iştirak etmişəm, bu seçkilərdə də iştirak etdiyim üçün Alla-

himdan razıyam. Tanrıya şükürlər olsun ki, ölkəmizdə inkişaf, dinclik, yaxşı gələcək var. Cavanlarımıza, qocalarımıza qayğı göstərilir. Bunlar bizə Allahın köməyi ilə ulu öndərimiz Heydər Əliyevdən miras qalıb. Xalqımız bu mirasın qədər-qiyətini yaxşı bilir. Torpaqlarımızın yağı düşməndən azad edilməsi gününü görmək hamı kimi mənim də ən bö-

yük arzumdur. İnşallah, bu günü tezliklə görəyik. Bu inamı bizdə qəhrəman əsgərlərimizin Aprel döyüşlərindəki qələbəsi doğurub. Mən bu istəklə daha xoşbəxt gələcəyimizə, firavan yaşayışımıza səs vermişəm. Allah seçəcəyimiz prezidentin köməyində dursun. Millətimize xoşbəxtlik nəşib olsun, İnşallah.

AZƏRTAC

Azərbaycanın ən yaşlı seçicisi səsvermədə iştirak edib

Üç əsrin şahidi olan 124 yaşlı Səmərqə Allahverdiyeva 94 sayılı Bərdə kənd seçki dairəsinin Xəsil kənd tam orta məktəbində yerləşən 30 sayılı seçki məntəqəsinə gedərək səsvermədə iştirak edib. 1894-cü il təvəllüdü Sə-

mərqə Allahverdiyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, 7 övladı, 30 nəvəsi, 60 nəticəsi, 9 kütüncəsi var. Dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Bugünkü səsverməyə də ailə üzvləri ilə birgə gəlib.

"Sovetlər dövründə traktorçu, qabaqcıl pambıqçı olmuşam. Hər il pambıq becərər, yüksək göstəricilərlə məhsul yığardım. Ulu Öndər Heydər Əliyevlə də pambıq tarlasında görüşmüşəm. Qabaqcıl pambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm. Bu gün 124 yaşında səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram. Nə qədər ki, ayağım yer tutur, gəlib səsvermədə iştirak edəyəm", - deyə Səmərqə Allahverdiyeva bildirib.

Qeyd edək ki, 94 sayılı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1274-nün yaşı 80-100 arası, 15 seçicinin yaşı isə 100-dən yuxarıdır.

AZƏRTAC

İrlandiyalı müşahidəçi:**Səsvermə açıq və şəffaf şəkildə keçirilir**

Təxminən 10-12 seçki məntəqəsində müşahidə aparmışım. İndiyə qədər müşahidə apardığımız məntəqələrdə seçkilərin beynəlxalq standartlara uyğun keçdiyini şahidi oldum.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İrlandiyadan olan beynəlxalq müşahidəçi Lündi Cerrard Oliver bildirib. O deyib: "Vurğulamaq istərdim ki, heç bir qayda pozuntusuna rast gəlmədim. Bütün proseslər açıq və şəffaf şəkildə

keçirilir. Bunun üçün Mərkəzi Seçki Komissiyasını təbrik etmək lazımdır, çünki bu, onların nailiyyətidir. Demokratik seçkilər və vətəndaşların öz isteklərini azad şəkildə ifadə etmələri çox vacib amillərdir. Müşahidə apardığımız məntəqələrdə mən bunun şahidi oldum. Hər şey çox yüksək səviyyədə və beynəlxalq standartlara uyğun həyata keçirilir".

AZƏRTAC

Azərbaycanın İsveçdəki səfirliyində yaradılmış məntəqədə prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb

Azərbaycanın İsveçdəki səfirliyində yaradılmış 16 sayılı Yasamal ikinci seçki dairəsi üzrə 39 sayılı seçki məntəqəsində prezident seçkiləri yerli vaxtla saat 19.00-da başa çatıb. AZƏRTAC xəbər verir ki, Stokholmda

ümumilikdə 151 seçici seçki məntəqəsinə gəlib.

Qeyd edək ki, səsvermə şəffaf şəraitdə keçirilib, heç bir qanun pozuntusu baş verməyib.

AZƏRTAC

Yeni Azərbaycan Partiyası və Azərbaycan Avtomobil Federasiyası avtomobil yürüşü təşkil edib

Yeni Azərbaycan Partiyası və Azərbaycan Avtomobil Federasiyası aprelin 11-də keçirilən prezident seçkilərində layiqli namizədin qələbəsini qeyd etmək məqsədilə avtomobil yürüşü təşkil edib.

AZƏRTAC xəbər verir ki, 100-ə yaxın "offroad" avtomobilinin qatıldığı yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Avtomobillər Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - 28 May küçəsi - Bülbül prospekti - Xaqani küçəsi - Azadlıq prospekti - Zərifə Əliyeva küçəsi - Neftçilər prospekti - Dövlət Bayrağı Meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - "Koroglu" metrostansiyası - Hey-

dər Əliyev prospekti - Güllə Qədirbəyova küçəsi - Heydər Əliyev Mərkəzi marşrutu üzrə hərəkət ediblər.

Yürüşdə Yeni Azərbaycan Partiyasının və Azərbaycan



Avtomobil Federasiyasının üzvləri iştirak ediblər. İştirakçılar aprelin 11-də keçirilən prezident seçkilərinin uğurla başa çatması və

Yeni Azərbaycan Partiyasının seçkilərdəki namizədi İlham Əliyevə dəstək ifadə edən şüar və plakatlara Bakının mərkəzi küçələri ilə yürüş ediblər.

Yürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

AZƏRTAC

Konstantin Razvozoğlu:**Azərbaycan xalqını demokratiya bayramı münasibətilə təbrik edirəm**

Azərbaycan xalqını demokratiya bayramı münasibətilə təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri İsrail-Azərbaycan parlamentlararası dostluq qrupunun üzvü Konstantin Razvozoğlu bildirib.

Konstantin Razvozoğlu müşahidə apardığı 15 məntəqədə səsvermə prosesinin qanunauyğun şəkildə keçdiyini şahidi olduqlarını qeyd edərək deyib: "Seçicilərin öz səsvermə hüquqlarından sərbəst şəkildə istifadə etmələri üçün lazımı şərait yaradılmışdır. Məntəqələrdəki veb-kameralar bizi yaxşı mənada təəccübləndirdi. Burada səsvermə prosesini canlı izləmək mümkün idi. Azərbaycanın seçki təcrübəsi daha da təkmilləşib. Seçici fəallığı yüksək səviyyədə idi. Bu seçkilər digər ölkələr üçün nümunə ola bilər".

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak isə ikinci dəfədir ki, Azərbaycanda seçki prosesini izlədiyini vurğulayıb. O, Azərbaycanda bu sahədə böyük irəliləyiş olduğunu qeyd edərək deyib: "lik dəyişiklərdən seçki məntəqələrində seçici fəallığı müşahidə olunurdu. Seçkilərlə bağlı heç bir qanun pozuntusuna rast gəlmədik".

AZƏRTAC

Berlinə soydaşlarımızın həmrəylik aksiyası keçirilib

Almaniya yaşayın soydaşlarımız bu gün Berlinə, Azərbaycan Respublikasının səfirliyi qarşısında həmrəylik aksiyası keçiriblər. Berlin Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycanlıları Konqresi, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Maqdeburq Alman Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib.

Əllərində Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları birlik və həmrəylik şüarları, Azərbaycan dəstək, antimillət qüvvələrinin fəaliyyətini tənqid edən şüarlar səsləndiriblər.

Aksiyada çıxış edən Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasimov ölkəmizin inkişafı, ildən-ilə beynəlxalq aləmdə nüfuzunun artması ilə fəxr etdiyini vurğulayıb. O, eyni zamanda, bu uğurlu siyasətə qısqıncılıqla yanaşan müəyyən dairələrin son zamanlar apardığı anti-Azərbaycan kampaniyasının təsəssüf doğurduğunu qeyd edib. Avropadakı bezi soydaşlarımızın bu çirkən təbliğat kampaniyasına qoşulmasını və onlardan istifadə olunmasını pisləyən diaspor rəhbəri aksiyaya iştirakçılardan onların bu fəaliyyətinə etirazını bildirib. O qeyd edib ki, ha-



rada yaşamasından və kim olmasından asılı olmayaraq hər bir azərbaycanlı "Azərbaycan" adını uca tutmalı, vətəninə, ölkəsinə hörmət və sevgi nümayiş etdirməlidir.

Mitingdə çıxış edən AAK-ın İdarə Heyətinin üzvü, Benliüks Azərbaycanlıları Konqresinin sədr müavini Elsevər Məmmədov soydaşlarımızı birliyə, həmrəyliyə çağırıb. E.Məmmədov da Avropa ölkələrindəki bezi soydaşlarımızın Azərbaycanın dövlətçiliq maraqlarına, milli mənafelərinə qarşı yönəlmiş fəaliyyətini pisləyərək, onların Azərbaycanın adına, imicinə xələf gətirmək cəhdlərini qınayıb və məqsədlərinə nail ola bilməyəcəklərini vurğulayıb.

Aksiyada çıxış edən Bonndakı Alman Azərbaycan Cəmiyyətinin sədri Nəibə Hacıyeva, Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Faiq Məmmədov, Finlandiya Azərbaycanlıları Assosiasiyasının

AŞPA təmsilçisi:**Vətəndaşlar prezident seçkilərində kifayət qədər fəallıq göstərirlər**

Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir. Səhər təzədən Bakıda seçkilərin başlanmasını izlədik, indi isə Sumqayıtdayıq. Artıq şəhərin 8 seçki məntəqəsində səsverməni müşahidə etmişik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyasının moldovalı üzvü Valeriy Ghiletski bildirib.

"42 sayılı Sumqayıt II seçki dairəsinin 37 sayılı seçki məntəqəsində ilk dəfə səsvermədə iştirak edən gəncin doğum gününün hamı da bu mühüm hadisəyə təsadüf etdiyi-

ni şahidi olduq. Biz də təbriklərə qoşulduq", - deyə beynəlxalq müşahidəçi qeyd edib.

Prezident seçkiləri ilə bağlı müşahidələrini bölüşən qonaq Azərbaycanda artıq ikinci seçkidə iştirak etdiyini deyib. O, vətəndaşların prezident seçkilərinə böyük maraqa göstərdiyini və kifayət qədər fəal olduqlarını bildirib.

Beynəlxalq müşahidəçi seçkiləri müşahidə etdiyi zaman heç bir qanun pozuntusu ilə rastlaşmadığını deyib.

AZƏRTAC

Daniel Herşkovits:**Prezident seçkilərində şəffaflyq, seçicilərin hüquqları və məxfilik tam təmin olunub**

Mən Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin gediş prosesində çox məmnunam. Prezident seçkilərində şəffaflyq, seçicilərin hüquqları və məxfilik tam təmin olunub.

Bu sözləri aprelin 11-də AZƏRTAC-a müsahibəsində İsrailin keçmiş elm və texnologiya naziri Daniel Herşkovits deyib.

Seçkilərin yüksək səviyyədə təşkil olunduğunu söyləyən İsraili ekspert izlədiyi səsvermə prosesindən məmnun qaldığını qeyd edib.

Bakıda ikinci dəfə səfər etdiyini bildiren Daniel Herşkovits ötən səfərindən keçən müddətdə Azərbaycanda gedən sürətli dəyişiklərdən heyran qaldığını vurğulayaraq bildirib: "İsrail Prezidenti Şimon Peresin Azərbaycan səfəri zamanı nümayəndə heyətinin tərkibində mən də iştirak etmişəm. Azərbaycan sürətlə inkişaf edən gənc müstəqil ölkədir. Müstəqillik yaşının cəmi 26 il olduğunu nəzərə alsaq, nailiyyətlərinin çox böyükdür. İsrail ilə Azərbaycan arasındakı əlaqələr çox yaxşıdır. Ölkənin güclü potensialı var".

AZƏRTAC

İstanbulda XXI Avrasiya İqtisadi Zirvəsi işə başlayıb

APrelin 11-də İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XXI Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə bir sıra ölkələrdən hazırkı və keçmiş dövlət və hökumət başçıları, eləcə də Azərbaycan və Türkiyədən rəsmi şəxslər, həmçinin nazirlər, səfirlər, tanınmış alimlər, QHT və KİV rəhbərləri iştirakı edirlər.

Rəsmi açıqlıda Türkiyənin Baş naziri Binəli Yıldırım, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvanic, Makedoniya Respublikasının Prezidenti George İvanov, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver və başqaları çıxış ediblər.

İki gün ərzində toplantıda müasir dünyanın aktual problemləri müzakirə olunacaq.

XXI Avrasiya İqtisadi Zirvəsinə AZƏRTAC da informasiya dəstəyi göstərir.

AZƏRTAC

"Azərbaycan Hava Yolları Qapalı" Səhmdar Cəmiyyəti

sanəd və yüklərin beynəlxalq ekspress-daşınması üzrə xidmətlərin satılınması məqsədilə 1 lotdan ibarət

AÇIQ TENDER ELAN EDİR

Lot-1: Sanəd və yüklərin beynəlxalq ekspress-daşınması üzrə xidmətlərin satılınması

İştirakçılara təklif edilir ki, Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yuxarıda göstərilən lot üzrə Tender təkliflərini yazılı surətdə möhürlənmiş, imzalanmış ikitəqat zərflərdə Azərbaycan dilində təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcək:

- sərfəli qiymət;
- yüksək keyfiyyət;
- əsas şərtlər toplusunda göstərilən tələblərə tam uyğunluq;
- analoji işlərdə təcrübə;
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımı texniki və maliyyə imkanlarına malik olmalarıdır. Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Aynurə Əmirbəyova, telefon/fax: (+ 99412) 437 49 36; 497-26-00 əlavə: 21-29; Ünvan: AZ 1044, Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu.

Potensial imkanı olan iddiaçılar lot üzrə əsas şərtlər toplusuna aşağıdakı mabəlgədə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilmiş ünvan-

dan ala bilərlər. İstirak haqqı 300 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, AZ 1044, Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu, VÖEN: 9900000831

"Bank Silk Vey" Açıq Səhmdar Cəmiyyəti, M/H AZ70NABZ 0135010000000020944. Bankın kodu: 507473, VÖEN: 9900006241, SWIFT BIK: AZAL AZ 22, H/H AZ 15 AZAL 38050001000000000000;

İstirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - iddiaçının oxşar işlərinin aparılması üzrə təcrübəsi haqqında arayış; - iştirak haqqının ödənilməsi barədə bank sənədi; - iddiaçının son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının tam adı və hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrədən çıxarış, VÖEN və s.) notarial qaydada təsdiq edilmiş surətləri, həmçinin rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tender təklifinin qüvvədə olma müddəti (zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifinin təminatı (ümumilikdə təklifin 4% (dörd faiz) həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 (altmış) bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifinin bütün sifariş üzrə qiymətləri; İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 may 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, imzalanmış ikitəqat zərflərdə 29 may 2018-ci il tarixində saat 11:00-da AZ 1044, Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanında açıqlacaq.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açıqlandıqdan geri qaytarılacaq.

İddiaçının səlahiyyəti nümayəndəsi zərflərin açılması prosedurunda iştirak edə bilər.

Tender Komissiyası.

Dəvrişova Nüşabə Paşa qızının adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən Çıxarış itdiyi üçün etibarsız sayılır (ünvan: Bakı şəh., Xətai r-nu, Babək pr-ti, ev 60, mənzil-62).

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Yardımlı rayon aqrar islahat komissiyasının 18 avqust 1998-ci il tarixli 13/1 nömrəli qərarı ilə Avur kənd sakini Fətullayev İbrahim Şükür oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0005; KOD 80421038) itdiyi üçün etibarsız sayılır.

Redaksiyanın telefonları:

İqtisadiyyat və islahatlar redaksiyası: 539-95-51; Siyasət, ictimai problemlər və analitik təhlil redaksiyası: 538-